

# Nəhəmiya

*Yerusalemning eqinixlik, harablik haliti*

**1** Həkaliyaning oqlı Nəhəmiya xundak bayan qıldıki: — Yigirminqi yili Kisłew eyida, mən Xuxan kəl'əsidə turattim, □

**2** Əz əkerindaxlimdin biri bolqan Ənanı bilən birnəqqə kixi Yəhədiyədin qikip kəldi; mən ulardin sürgünlükten kutulup қaloqan Yəhədalar wə Yerusalem toqrisida soridim.

**3** Ular manga: — Sürgünlükten kutulogan həlkning қaldisi Yəhədiyə əlkisidə kattik japa-muxəkkət astida wə ahənət iqidə қaldı. Yerusalemning sepili bolsa ərүwetildi, қowuklirimu kəydürüwetildi, dəp eytip bərdi.

*Nəhəmiyaning Yerusalem üçün roza tutup dua kılıxi*

**4** Mən bu gəplərni anglap olturup yiqlap kəttim, birnəqqə küngiqə nalə-pəryad kətürüp, asmanlardıki Huda aldida roza tutup, dua kılıp

**5** mundak dedim: — «I asmandiki Huda Pərwərdigar, Əzini səyüp, əmrlirini tutkanlarqa əzgərməs mehîr kərsitip əhdisisidə turoquqi uluqı wə dəhəxətlik Təngri, ■

---

□ **1:1 «yigirminqi yili»** — Pars padixahı Artahxaxtanıng yigirminqi yılını kərsitidü (2:ni kərung). ■ **1:5** Mis. 20:6; 34:7; Qəl. 14:18; Kən. 5:10; Zəb. 86:15; 103:8; 145:8-9; Dan. 9:4

**6** Əmdi Sening aldingda muxu pəyttə kulliring Israillar üçün pekir қulungning keqə-kündüz қiliwatkan bu duasioqa қuliking selinoqay, kəzüng oquk bolqay! Mən biz Israillarning Sening aldingda sadir қılqan gunahlirimizni etirap қilimən; mənmu, atamning jəmətimi gunah kıldıq!

**7** Biz Sening yolungoqa tətür ix қılıp, Sən қulung Musaqa tapilioqan əmrliring, bəlgilimiliring wə həkümliringni həq tutmiduk.

**8-9** Sening Əz қulung Musaqa tapilap: «Əgər silər wapasızlıq ķilsanglar, silərni pütün taipilərning arisioqa tarkitiwetimən; lekin Manga yenip kelip, Mening əmrlirimni tutup əməl ķilsanglar, gərqə aranglardın hətta asmanlarning əng qetigə կօղլιwetilgənlər bolsimu, Mən ularni xu yərdin yioqip, Mening namimni tikləxkə tallıqan jayqa elip kelimən» degən səzüngni yad қiloqaysən, dəp etünimən. ■

**10** Bularning həmmisi Sening kulliring wə Sening həlkinq, Əzungning zor կudriting wə küqlük қolung bilən hərlükkə kutkuzdung.

**11** I Rəbbim, қulungning duasioqa həm Sening namingdin əyminixtin seyüngən kulliringningmu duasini қuliking tingxiqay; bugün қulungning ixlirini onguxluk қiloqaysən, uni xu kixinin aldida iltipatka erixtūrgəysən».

Xu wakitta mən padixahning sakysi idim.

## 2

*Padixahning Nəhəmiyaning Yerusalemni, jümlidin sepilini կayta ongxap qikixioqa ruhsat kılıxi*

<sup>1</sup> Wə xundak boldiki, padixahı Artahxaxtaning yigirminqi yılı Nisan eyi, padixahning aldioqa xarab kəltürülğənidi; mən xarabni elip padixahka sundum. Buningdin ilgiri mən padixahning aldida həqqaqan əməklin kərüngən əməs idim.

<sup>2</sup> Xuning bilən padixahı meningdin: — Birər kesiling bolmisa, qiraying nemixkə xunqə əməklin kərünid? Kenglüngdə qoşum bir dərd bar, dewidi, mən intayın қorķup kəttim.

<sup>3</sup> Mən padixahka: — Padixahım mənggü yaxıqayla! Ata-bowlirimning kəbriliri jaylaxkan xəhər harabilikkə aylanoqan, dərwaza-kowukliri kəydürüwetilgən tursa, mən կandakmu əməklin kərünməy? — dedim.

<sup>4</sup> Padixahı meningdin: — Sening nemə təliping bar? — dəp soriwidə, mən asmandiki Hudaqla dua kılıp,

<sup>5</sup> andin padixahka: — Əgər padixahımning kəngligə muwapik kərünsə, külliri əzlirining aldida iltipatka erixkən bolsa, meni Yəhudiyəgə əwətkən bolsila, ata-bowlirimning kəbriliri jaylaxkan xəhərgə berip, uni yengiwaxtin kurup qiksəm, dedim.

<sup>6</sup> Padixah (xu qaoqla hanix padixahning yenida olturnatti) məndin: — Səpiringgə կanqilik wakit ketid? Կaqqan կaytip kelisən? — dəp soridi. Xuning bilən padixahı meni əwətixni muwapik

kərdi; mənmu uningoşa ķaytip kelidiqan bir wakitni bekittim.

**7** Mən yənə padixahtin: — Aliylirioqa muwapik kərünsə, manga *Əfrat* dəryasining u ketidiki waliylarоqa meni taki Yəhədiyəgə baroquqə etkili կoyux tooqruluk yarlıq hətlirini pütüp bərgən bolsila; □

**8** Wə yənə padixaqlik ormanlikiqə қaraydioqan Asafka mukəddəs əygə təwə bolqan kəl'əning dərwaziliri, xuningdək xəhərning sepili wə əzüm turidioqan əygə ketidioqan limlarnı yasaxka kerəklik yaqaqlarnı manga berix tooqrulukmu bir yarlıqni pütüp bərgən bolsila, dedim. Hudayimning xəpkətlik қoli üstümdə bolqaqka, padixaḥ iltipat kılıp bularning həmmisini manga bərdi. ■

**9** Xuning bilən mən dəryanıng u ketidiki waliylarning yeniqa berip padixaḥning yarlıklarını tapxurdum. Padixaḥ yənə birnəqqə қoxun sərdarları bilən atlıq ləxkərlərnimü manga həmrah boluxka orunlaxturoqanıdi.

**10** Həronluk Sanballat bilən Ammoniy Tobiya degən əməldar Israillarning mənpəətinini izdəp adəm kəptu, degən həwərni anglap intayın narazı boldı. □

### *Nəhəmiyaning keqisi sepilni qar laxka qıqxı*

---

□ **2:7 «Əfrat dəryasining u keti...»** — məzkur kitabta muxu yədin baxlap «dərya» «Əfrat dəryası»ni kərsitudu. «U keti...» — dəryanıng qərbəyi təripi. **«...meni taki Yəhədiyəgə baroquqə etkili կoyux»** — yaki «...səpirimdə meni aloqa sürüx». ■ **2:8**

Dan. 9:25 □ **2:10 «Tobiya degən əməldar»** — ibraniy tilida «Tobiya degən կul».

**11** Mən Yerusalemoğa kelip üq kün turdum.

**12** Andin keqisi mən wə manga həmrəh bolğan birnəqqə adəm ornimizdin turduk (mən Hündayimning kenglüməgə Yerusalem üçün nemə ixlarnı kılıxni salğanlıkı toqrisida həqkimgə birər nemə demigənidim). Əzüm mingən ulaqdin baxka həqkandaq ulaqmu almay,

**13** keqisi «Jiloqa կowukı»din qikip «Əjdihə bulıki»qla կarap mengip, «Tezək կowukı»qla kelip, Yerusalemning buzuwetilgən sepillirini wə kəydürüwetilgən կowuk-dərwazilirini kəzdin kəqürдум.

**14** Yənə aldiqa mengip «Bulak կowukı» bilən «Xahənə kəl»gə kəldim; lekin xu yərdə mən mingən ulaqning etüxikə yol bək tar kəlgəqkə, **15** keqidə mən jiloqa bilən qikip sepilni kəzdin kəqürüp qıktım. Andin yenip «Jiloqa կowukı»din xəhərgə kirip, əygə կayttım.

**16** Əməldarlarning həqkaysisi mening nəgə barğanlıkimni wə nemə kılıqanlıkimni bilməy kəlixti, qunki mən ya Yəhudiyalarqa, kahinlərə, ya əmir-həkimlərə wə yaki baxka hizmət kılıdiqanlarqa həqnemə eytmioğanidim.

*Nəhəmiyaning həlkni sepilni կayta selixka ilhamlanduruxi*

**17** Keyin mən ularə: — Silər beximizə balayı'apətni, Yerusalemning harabığə aylanoğanlığını, sepil կowuklirining kəydürüwetilgənlərini kərdüngərlər; kelinglər, həmmimiz həkarətkə keliwərməslikimiz üçün

Yerusalemning sepilini қaytidin yasap qıqaylı,  
— dedim.

**18** Mən yənə ularqa Hudayimning xəpkətlik  
ķolining mening üstümdə bolqanlığını wə  
padixaħning manga ķiloqan gəplirini eytiwidim,  
ular: — Ornumizdin turup uni yasaylı! —  
deyixip, bu yahxi ixni ķılıxka өz ķollirini  
ķuwwətləndürdi.

**19** Lekin Ҳoronluk Sanballat, hizmətkar Am-  
moniy Tobiya həm ərəb bolqan Gəxəm bu  
ixni anglap bizni zanglıq ķilip mənsitməy: —  
Silərning bu ķiloqininglar nemə ix? Silər padix-  
ahka asiylik ķilmakqimusilər? — deyixti.

**20** Mən ularqa jawab berip: — Asmanlardiki  
Huda bolsa bizni oqlıbigə erixtürüdu wə Uning  
kulliri bolqan bizlər կopup կurimiz. Lekin  
silərning Yerusalemdə həqkandaq nesiwənglar,  
hökükunglar yaki yadnamənglər yok, — dedim.

### 3

*Sepilni bələklərgə bəlüp ongxaxka buyruluxi  
••• Kona xəhərning həritisini kərüng*

**1** Xu qaoqda bax kahin Əliyaxib wə uning kahin  
ķerindaxliri կopup «Koy կowukı»ni yengiwax-  
tin yasap qıktı; ular կowukning կanatlirini  
ornitip, uni *Huda*qa atap mukəddəs dəp bekitti;  
ular «Yüzning munari» bilən «Hananiyəlning

munari»**oqıqə** bolğan arılıktiki sepilni ongxap, uni mukəddəs dəp bekitti; □

**2** Uningoğa tutax kısmini Yeriholuklar yasidi; yənə uningoşa tutax kısmini Imrining oqlı Zakkur yasidi.

**3** «Belik қowukı»ni Sənaahning oqlulları yaşıdı; ular uning lim-kexəklirini selip, қanatlı, taşaklırları wə baldaklırını ornattı.

**4** Uningoşa tutax kısmini Həkozning nəvrisi, Uriyanıng oqlı Mərəmot yasidi; uningoşa tutax kısmini Məxəzabəlning nəvrisi, Bərəkiyanıng oqlı Məxullam yasidi. Uningoşa tutax kısmini Baanaħning oqlı Zadok yasidi. □

**5** Uningoşa tutax kısmini Təkoalıklar yasidi; lekin ularning qongliri eż hojisining ixini zimmisigə ilixkə unimidi.

**6** «Kona қowukı»ni Pasıyanıng oqlı Yəhəda bilən Besodıyanıng oqlı Məxullam yasidi; ular uning lim-kexəklirini selip, қanatlı, taşaklırları wə baldaklırını ornattı. □

**7** Ularning yenidiki tutax kısmini Gibeonluq Məlatiya, Meronotluk Yadon həmdə Dəryanıng bu oqərbiy təripidiki waliylarning baxķuruxı

□ **3:1 «Yüzning munari»** — baxka hil tərjimilər: — «Hammeahning munari» yaki «Meahning munari». **«mukəddəs dəp bekitti»** — nemixkə xundaq bekitidu? Uning «Koy қowukı» dəp atılıxning səwəbi bəlkim ibadəthanıda sunulidioğan kurbanlıklar (kepinqisi қoylar, əlwəttə) xu dərwazidin xəhərgə elip kirilətti. Xunga kurbanlıklärarning kirix yolunu «mukəddəs» dəp bekitix tolimu muwapık idi — demək, xu dərwazidin kurbanlıklärardin baxka heqkandaq nərsilərni elip kirixkə bolmayıtti. □ **3:4 «Həkozning...»** — yaki «Kozning...». □ **3:6 «Pasıyanıng oqlı Yəhəda»** — yaki «Pasıyanıng oqlı Yoyada».

astidiki Gibeonluklar bilən Mizpahlıklar yasidi.

□

**8** Ularning yenidiki tutax kismini zərgərlərdin bolqan Harḥayaning oqlı Uzziyəl yasidi. Uningoja tutax kismini huxbuy buyum yasaydiqan etirqilərdin Hənaniya yasidi. Ular Yerusalem *sepilini* taki «Kelin tam»qıqə ongxap yasidi. □

**9** Ularning yenidiki tutax kismini Yerusalemning yerimining hakimi bolqan Hurning oqlı Refaya yasidi.

**10** Ularning yenida, Harumafning oqlı Yədaya əzining əyining udulidiki kismini yasidi. Ularning yenidiki kismini Haxabniyaning oqlı Hattux yasidi.

**11** Hərimning oqlı Malkiya bilən Paḥat-Moabning oqlı Ḥaxxub sepilning baxka bir bəlik bilən «Humdanlar munari»ni yasidi.

**12** Ularning yenidiki tutax kismini Yerusalemning yerimining hakimi Halloḥəxning oqlı Xallom əzi wə uning kızliri yasidi.

**13** «Jiloşa կօւուկ»ni Hənun bilən Zanoah xəhiringin ahalisi yasidi. Ular uni yasap, uning կանալիր, takakliri wə baldaklirini ornattı wə yənə «Tezək կօւուկ»qıqə ming gəz sepilnimu yasidi.

**14** «Tezək կօւուկ»ni Bəyt-Ḥakkərəm yurtining

□ **3:7 «Dərya»** — Əfrat dəryası. «**Məlatiya, Meronotluk Yadon həmdə Dəryanıng bu oqərbiy təripidiki waliylarning baxķuruxi astidiki Gibeonluklar bilən Mizpahlıklar yasidi**» — baxka birhil tərjimisi: «Məlatiya... wə Yadon yasidi; bular Dəryanıng oqərbiy təripidiki waliylar idarə қılıdioqan Gibeonluklar wə Mizpahlıklar idi». □ **3:8 «... ongxap yasidi»** — yaki «...suwap qıktı».

baxlıki Rəkabning oqlı Malkiya yasidi; ular uni yasap, uning қанатliri, takakliri wə baldaklirini ornattı.

**15** «Bulak қowukı»ni Mizpaḥ yurtining baxlıki Kol-Хозəhning oqlı Xallum yasidi. U uni yasap, əgzisini yepip, uning қанатliri, takakliri wə baldaklirini ornattı wə yənə xəhanə baqning yenidiki Siloam kəlining sepilini «Dawutning xəhiri»din qüxidiqan pələmpəygiqə yengiwaxtin yasidi. □

**16** Uningdin keyinki tutax kısmini Dawutning kəbrilirining udulidiki wə uningdin keyinki sün'iy kelgə həm uning kəynidiki «Palwanlarning əyi»gə kədər Bəyt-Żur yurtining yerimining hakimi, Azbukning oqlı Nəhəmiya yasidi.

**17** Uningdin keyinki tutax kısmini Lawiylar — Yəni Banining oqlı Rəhüm yasidi, uning yenidiki tutax kısmini Keilaḥning yerim yurtining hakimi Həxabiya eż yurtioqa wakalitən yasap qıktı.

**18** Uning yenidiki tutax kısmini ularning kərindaxliri — Keilaḥning ikkinqi yerimining hakimi, Hənadadning oqlı Baway yasidi. □

**19** Uning yenida, Mizpaḥning hakimi Yəxuyanıng oqlı Ezər қoral-yaraq ambiriqə qıqxı yolinig udulida, sepilning dokmuxidiki yənə bir bəlikini yasidi.

**20** Zabbayning oqlı Baruk uningdin keyinki yənə bir bəlikini, yəni sepilning dokmuxidin taki bax kahın Əliyaxibning əyining dərwazisioqıqə

---

□ **3:15 «xəhanə baqning yenidiki Siloam keli»** — muxu yerdə ibraniy tilida «xəhanə baqning yenidiki Xeləh keli» deyildidu. □ **3:18 «Baway»** — yaki «Binnuiy».

boloqan bəlikini kəngül қoyup yasidi.

**21** Uning yenida Ҳakozning nəwrisi, Uriyaning oqlı Mərəmot sepilning Əliyaxibning əyining dərwazisidin taki Əliyaxibning höylisining ahiriöiqə boloqan yənə bir bəlikini yasidi. □

**22** Bulardin keyinki bir կismini Iordan tüzlənglikidikilər, kahinlar yasidi.

**23** Bularning yenida, Binyamin bilən Ҳaxxub əz əyining udulidiki bəlikini yasidi. Ulardin keyin Ananiyaning nəwrisi, Maaseyahning oqlı Azariya əz əyining yenidiki կisimni yasidi.

**24** Uning yenida, Azariyaning əyidin taki sepilning dokmuxiöiqə boloqan yənə bir bəlikini Henadadning oqlı Binnuiy yasidi.

**25** *Uning yenida*, Uzayning oqlı Palal padixah ordisining dokmuxi, xuningdək ordidiki qoqçiyip turoqan, zindan höylisining yenidiki egiz munarning udulidiki bəlikini yasidi. Uningdin keyinki bir bəlikini Paroxning oqlı Pidaya yasidi.

**26** Əmdi Ofəldə turidioqan ibadəthana hizmətkarliri künqikix tərəptiki «Su kowukı»ning udulidiki wə qoqçiyip turoqan munarning udulidiki sepilni yasidi. □

**27** Qoqçiyip turoqan qong munarning udulida Təkoaliklar taki Ofəl sepiliöiqə boloqan ikkinqi bir bəlikini yasidi.

**28** «At kowukı»ning yukiri bir bəlikini kahinlar hərbiri əz əyining udulidiki կismini yasidi.

**29** Immərning oqlı Zadok ularning yenida, keyinki կismini, əz əyining udulidiki bir bəlikini

□ **3:21 «Ҳakozning nəwrisi»** — yaki «Kozning nəwrisi».

□ **3:26 «ibadəthana hizmətkarlısı»** — ibraniy tilida «Nətaniylar».

yasidi. Uning yenidiki tutax ķismini «xərkijy dərwaza»ning dərwaziwəni Xekaniyaning oqlı Xemaya yasidi.

**30** Uning yenida, Xələmicianing oqlı Hənaniya bilən Zalafning altınqi oqlı Hənun ikkinqi bir bəlikini yasidi; ularning yenida, Bərəkiyaning oqlı Məxullam əz ķorusining udulidiki bir bələknı yasidi.

**31** Uning yenida, xu yərdin tartip ibadəthana hizmətkarlırı bilən sodigərlərning ķoruliridin etüp, «Təkxürük կowukı»ning udulidiki sepil dokmuxining balihanisiοiqə bolqan bəlikini zərgərlərin bolqan Malkiya yasidi. □

**32** Dokmuxning balihanisi bilən «Koy կowukı»ning arılıkiddiki bələknı zərgərlər bilən sodigərlər yasidi.

## 4

### *Sanballatning hapa boluxi wə məshirə қilixi*

**1** Xundak boldiki, Sanballat bizning sepilni yengiwaxtin ongxawatkanlıkımızni anglap əqəzəplənilip, kəhri bilən Yəhudaların məshirə қildi.

**2** U əz ķerindaxliri wə Samariyə қoxuni aldida:  
— Bu zəip Yəhudalar nemə қiliwatidu? Ular əzlirini xundak mustəhkəmliməkqimu? Ular kurbanlıklarnı sunmakqimu? Ular bir kün

---

□ **3:31 «udulidiki sepil dokmuxining balihanisiοiqə» —** yəki «udulidiki sepil dokmuxioqa qıqx yolioiqə» yəki «udulidiki sepil dokmuxidiki pələmpəygiqə».

iqidə püttürüxməkqimu? Topa dəwiliri iqidin kəyüp kətkən taxlarnı kolap qıkırıp ularoqa jan kirgüzəmdikən? — dedi. □

<sup>3</sup> Uning yenida turuwatkan Ammoniy Tobiya: — Ular hərkənqə yasisimu, bir tülkə sepilning üstigə yamixip qiksə, ularning tax temini ərüwetidu! — dedi.

### *Nəhəmiyaning duasi*

<sup>4</sup> — I Hudayimiz, қulak selip anglioqaysən, kəmsitilməktimiz, ularning kılıqan həkarətlərini eż bexioqa yanduroqaysun; ularni tutğun kılıp elip berilqan yaka yurtta həkning oljisioqa aylanduroqaysun!

<sup>5</sup> Ularning kəbihlikini yapmioqaysən, gunahlıri aldingdinmu əqürüwetilmisun; qünki ular sepilni ongxawatkanlarning kəngligə azar bərdi!


<sup>6</sup> Xundaktimu sepilni yengiwaxtin ongxawərduk; uni ulap, egizlikini yerimiqə yətküzduk; qünki kəpqilik kəngül köyup ixliyi.

---

□ **4:2 «Ular əzlirini xundak mustəhkəmliməkqimu?»** — yaki «ular eż məyliqə xundak ketiwərsə bolamdu?» yaki «əzlirigə tayinip bu ixni kılalamdu?». Tekistning ibraniy tilini qüxinix səl təs. **«Topa dəwiliri iqidin kəyüp kətkən taxlarnı kolap qıkırıp ularoqa jan kirgüzəmdikən?»** — bu məshirə səzliyi iqidə bir-birigə zit kelidiqan ixlar bar. Қarioqanda, gərgə Sanballat mazak ķılıqını bilən, uning қuruluxka bolqan əqəzipi uningda bu ix püttürülüxi mümkün, degəndək birhil қorķunqning barlıqıqə ispat bolidu.

## Yerusalemning қowuk-dərwaziliri

(Nəhəmiya dəwri - «Nəhəmiya» 3-babni kərüng)



Yerusalemning қowuklari (Nəhəmiya կayta կuroqan)

*Düxmənlərning toşkunluk wə buzoqunqılık*

### *ķılıxka kəstlixı*

<sup>7</sup> Xundak boldiki, Sanballat, Tobiya, Ərəblər, Ammoniyalar, Axdodluqlar Yerusalem sepillirini yengiwaxtin ongxax қuruluxining yənilə elip beriliwatkanlığını, sepil bəsüklirining etiwetilgənlikini anglap қattık əqəzəpkə kelixti-də,

<sup>8</sup> birliktə Yerusalemə qəruma hujum kılıp uningda қalayımışlıq tuəqduruxni kəstləxti.

<sup>9</sup> Xunga biz Hudayimizə qəruma iltija қilduk həm ularning səwəbidin keqə-kündüz kəzətqi կoyup, əzlimiz ulardin mudapiələndük.

<sup>10</sup> Bu qaoqda Yəhudiyədikilər: — Ixqi-hammallar halidin kətti, xuningdək qalmakesək əhlətlər yənilə nəhayiti kəp, biz sepiлni ongxaxka hətta sepiлımu yekinlixalmiduk! — deyixti.

<sup>11</sup> Xuning bilən bir wakıttı düxmənlirimiz: — Ular səzməstə, ular kərməstə, ularning arisoqə kiriwelip ularni əltürüp, қuruluxni tohtitiwemiz! — deyixti.

<sup>12</sup> Wə xundak boldiki, ularning ətrapida turuwatkan Yəhudalarımı yenimizə on kətim kılıp: — Kəysi tərəpkə karisanglar, ular xu tərəptin kılıp silərgə hujum kilməkqi! — dəp həwər yətküzüxti. □

<sup>13</sup> Xunga mən həlkni jəmət-jəmət boyiqə, қolioqə

---

□ **4:12 «Kəysi tərəpkə karisanglar, ular xu tərəptin kılıp silərgə hujum kilməkqi!»** — əslİ ayətning kəqürülmisi kəmtük bolqaqqa, mənisini jayida qıqırıx təs bolup қaldı; xunga muxu Yəhudiyarlarning eytən sezlirining birnəqqə hil tərjimiliri bar. Lekin asasiy mənilirining həmmisi düxmənlerning hərtərəplimə kəstləxlirini kərsitudu.

ķılıq, nəyzə wə okyalirini elip, sepili pəs bolqan yaki hujumqa oquq turqan yərlərdə sepilning arkısında қarawullukta turuxka қoydum.

**14** Kəzdin kəqürüp qıkkandin keyin ornumdin կopup mətiwərlər bilən əməldarlar wə baxka həlkə: — Ulardin կorkmanglar; uluq wə dəhəxtlik Rəbni esinglarda tutunglar, əz ķerindaxliringlar, oqul-ķizliringlar, ayalliringlar wə əy-makaninglar üçün jəng ķilinglar, dedim.

### *Bir tərəptin ixləx, bir tərəptin mudapiəlinix*

**15** Xundak boldiki, əzlirining suyikəstini bilip կalоqanlıkımız düxmənlərning կulikioqa yetip baroqaq, xuningdək Huda ularning suyikəstini bitqit կiloqaq, biz həmmimiz sepiroqa kaytip, hərbirimiz əslİ ix ornimizda ixni dawamlax-turiwərdük.

**16-17** Ənə xu qaqdın baxlap hizmətkarlırimning yerimi ix bilən boldi, yerimi կoliqa nəyzə, կalkan, okya tutqan, dobuloqa-sawut kiygən halda yürüxti. Sərdar-əməldarlar sepilni ongxawatkan barlık Yəhuda jəmətidikilərning arkısında turdi. Həm yüklərni toxuwatkanlar həm ularoqa yüksək artiwatkanlarmu bir կolida ixləp, bir կolida yaraqlırını qing tutuxkanidi.

**18** Tamqılarning hərbiri bəllirigə կiliq-hənjərlirini aşkan halda *sepilni* yasawatatti; kanayçı bolsa yenimda turatti.

**19** Mən mətiwərlər, əməldarlar wə baxka həlkə: — Bu կurulux nahayiti qong, dairisi

kəng; biz həmmimiz sepilda bələk-bələklər boyiqə tarkılıp ixləp, bir-birimizdin yirak turuwtamız.

**20** Xunga məyli kəyərdə bolunglar, kanay awazini anglisanglarla, biz bar xu yərgə kelip yiqlinglər; Hudayımız biz üçün jəng kılıdu, — dedim.■

**21** Biz ənə xu təriqidə ixliduk; həlkning yerimi tang atkandin tartip yultuz qıkkıqə nəyzilirini qing tutup turuxti.

**22** U qaoqda mən yənə həlkə: — Həmməylən əz hizmətkari bilən keqini Yerusalemoqa kirip ətküzsün, xundak bolsa ular keqisi bizning muhapizətqilikimizni kılıdu, kündüzi ixləydi, dedim.

**23** Xundak kılıp ya mən, nə ķerindaxlirim, ya hizmətkarlim yaki manga əgəxkən muhapizətqilərning həqkaysisi kiyimlirini selixmidi; hərbiri hətta suqə baroqandimu əzining yaraqlırını eliwalatti.□

## 5

### *Namratlarning nalisi*

**1** U qaoqda halayıq wə ularning hotunları əz ķerindaxliri bolğan Yəhūdalar üstidin xikayət kılıp kattık dad-pəryad kətürüxti.

---

■ **4:20** Mis. 14:25; Qan. 1:30; 28:7 □ **4:23 «hərbiri hətta suqə baroqandimu əzining yaraqlırını eliwalatti»** — yaki «hərbiri ong қolidin yaraqlırını qüxürüxmidi» yaki «hərbirəylən pəkət yuyunoqandila kiyimlirini salatti». Əyni tekist kəmtüktək kərünidu.

**2** Bəzilər: — Biz wə oqul-ķizlirimizning jan sanımız kəp, kün kəqürriximiz üçün toyəqudək axlıq almışaq bolmayıdu, deyixti.

**3** Yənə bəzilər: — Biz aqarqılıqta қaloğan wakğımizda axlıq elip yəymiz dəp etizlirimiz, üzümzarlıqlırimizni wə eylirimizni rənigə berixkə məjbur bolduk, deyixti.

**4** Wə yənə bəzilər: — Padixahning etizlirimiz wə üzümzarlıqlırimiz üstigə saloğan baj-selikni tapxuruxkə pul kərz alduk. □

**5** Gərqə bədənlirimiz kərindaxlirimizning bədənlirigə, pərzəntlirimiz ularning pərzəntlirigə ohxax bolsimu, lekin oqul-ķizlirimizni կul-dedək boluxkə tapxurmay amalımız bolmidi; əməliyəttə ķizlirimizdin bəziliri allığaqqan dedək bolupmu kətti; ularni bədəl tələp hərlükkə qikirixkə kurbimiz yətmidi, qünkü bizning etizlar wə üzümzarlıqlırimiz hazır baxķılarning қolididur, — deyixti.

### *Nəhəmiyaning mətiwərlər bilən mənsəpdarlarnı əqəzəp bilən əyibləxi*

**6** Mən ularning dad-pəryadlırını wə eytikan bu gəplirini anglioqandan keyin қattık əqəzəpləndim.

**7** Kenglümədə birər kur oyliniwaloqandin keyin, mətiwərlər bilən əməldarlarnı əyibləp: — Silər

---

□ 5:4 «Padixahning etizlirimiz wə üzümzarlıqlırimiz üstigə saloğan baj-selikni tapxuruxkə pul kərz alduk» — yaki «padixahning baj-selikini tələxkə etizlirimiz wə üzümzarlıqlırimizni rənigə berip pul kərz alduk».

əz kərindaxliringlarqa kərz berip ulardin əsüm alidikənsilər-hə! — dəp tənbih bərdim. Andin ularning səwəbidin qong bir yioqin eqip ■

**8** ularnı: — Biz küqimizning yetixiqə yat taip-ilərgə setiwetilgən kərindiximiz Yəhūdalarnı kayturup setiwalduk, lekin silər bizni ularni kayturup setiwallsun dəp kərindaxliringlarnı yənə setiwətməkqi boluwatamsılər? — dəp əyibliwidim, ular dəydiqan gəp tapalmay, xük turup қaldı.

**9** Andin mən ularqa yənə: — Silərning bu қılqininglar қamlaxmaptu. Silər düxmənlimiz bolqan taipilər aldida bizni ahənətkə қaldurmay, Hudayimizning қorkunqıda mangsanglar bolmasmidi?

**10** Mənmu, kərindaxlirim wə hizmətkarlırim ularqa pul wə axlıq etnə berip turup əsüm alsak alattuk! Silərdin etünimən, mundak əsüm elixtin waz keqəyli! □

**11** Ətünüp қalay, silər dəl bugün ularning etizlirini, üzümzarlık, zəytunzarlık wə əylirini

■ **5:7 Mis. 22:24 □ 5:10 «Mənmu, kərindaxlirim wə hizmətkarlırim ularqa pul wə axlıq etnə berip turup əsüm alsak alattuk»** — baxqa birhil tərjimisi: — (1) «mənmu, kərindaxlirim, hizmətkarlırimmu ularqa pul wə axlıq etnə berip turuwatımız» yaki: — (2) «mənmu, kərindaxlirim, hizmətkarlırimmu ularqa pul wə axlıq etnə berip turaylı». Nəhəmiyaning harakteri bək sehiy bolqaqka, bəlkim əsümsiz etnə-kərzni kəp bərgən boluxi mumkin idi. Uning üstigə, kərindaxlarqa etnə berip əsüm elix Musa pəyoqəmbərgə nazil kılınoqinoja hilaplik («Mis.» 22:25, «Pənd.» 15:5). Xunga bu ikkinqi hil tərjimini toqra əməs, dəp karaymız. **«mundak əsüm elixtin waz keqəyli!»** — yaki «muxundağ kərzgə rəni elixtin waz keqəyli!».

ķayturup beringlar, wə xuningdək silər ulardin ündürüwaloqan pul, axlıq, yengi məy-xarab wə yengi zəytun maylirining əsümini ularoqa ķayturup beringlar, dedim. □

**12** Ular: — Қayturup berimiz, əmdi ulardin həq əsüm almayımız; sili nemə desilə, biz xundak kılımımız, deyixti. Mən kahınlarnı qakırtıp kelip, ularni bu wədə boyiqə xundak ijra kılıxka kəsəm iğküzdüm. □

**13** Mən tonumning pexini ķekip turup: — Kim muxu wədini ada kilmisa, Huda xu yol bilən uning əzini əz əyidin wə mal-mülkidin məhərum kılıp ķekiwətsun! Xu yol bilən uning həmmə nemisi kuruqdilip қalouqə ķekiwetilsun! — dedim. Pütkül jamaət birdək: «Amin!» deyixti həm Pərwərdigarəqa Həmdusana okuxtı. Andin kəpqilik xu wədisi boyiqə deginidək kılıxtı.

### *Pak-diyənatlık wə addiy-sadda Nəhəmiya*

- 
- **5:11 «...bugün ularning etizlirini, üzümzarlık, zəytunzarlık wə oylirini ķayturup beringlar...»** — muxu etiz katarlıq mülükələr əslidə kərz-ətnilərgə «rənə» süpitidə կoyulqan bolup, kərz igiliri ularni tartiwaloqan bolsa kerək. **«pul, axlıq...wə yengi zəytun maylirining əsümini»** — ibraniy tilida «pul, axlıq, ...wə yengi zəytun maylirining yüzdin biri» yaki «əsümi bir pirsənt» — կandaq tərjimə kılinitxin kət'iyənzər, muxu səzlər qoşum əsümninə ezini kərsitixi kerək. □ **5:12 «Mən kahınlarnı qakırtıp kelip, ularni ... xundak ijra kılıxka kəsəm iğküzdüm»** — kahınlar əslidə kərz igiliri əməs; ularning məs'uliyiti baxķılarning xu wədisini ada kılıxiqə nazarətqılık kılıxtın ibarət idi. Əslidə kahınlar əsüm berix toqluruluk mukəddəs қanun-bəlgilimilərni bilixi kerək idi, xundakla bundak wəziyətkə yol koymasılığı kerək idi.

**14** Xuningdək, Yəhudiyyə zeminida ularoğa waliy boluxka tıkləngən kündin buyan, yəni padixah Artahxaxtanıq yigirminqi yilidin ottuz ikkinqi yilioğıqə bolğan on ikki yıl işqidə nə mən, nə mening uruk-tuoğanlırim waliylik nenini həq yemiduk.

**15** Məndin ilgiri waliy bolğanlar həlkə eoirqilik selip, ulardin *kündilik* axılık, məyxarab wə xuningdək kırıq xəkəl kümüx elip kəlgənikən; hətta ularning hizmətkarlırimu həlkəning üstidin həkükwazlıq kılıp kəlgənikən. Lekin mən Hudadin qorkidioğinim üçün undak kılımidim. □

**16** Mən dərwəkə sepilning kuruluxioqla berilgəqkə, biz hətta birər etiznimü setiwalmiduk; mening barlıq hizmətkarlırimmu kuruluxta ixləxkə xu yərgə yioqilatti.

**17** Ətrapımızdiki yat əllərdin bizning yenimizoğa kəlgənlərdin bələk, mening bilən bir dastihanda oiza yəydiqanlar Yəhudiylər wə əməldarlardın bir yüz əllik kixi idi.

**18** Hərkünü bir kala, hillanoğan altə köy təyyarlinatti, yənə manga bəzi uqar ķuxlar təyyarlinatti; hər on kündə bir ketim hərhil mol məyxarab bilən təminlinətti. Xundak bolsimu mən yenila «waliy nenı»ni tələp kılımidim; qünki kurulux Ixi həlkəning üstidiki eoir yük idi.

**19** — Ah Hudayım, mən muxu həlk üçün kılğan barlıq iximni yad ətkəysən, manga xapaət

□ **5:15 «kırıq xəkəl kümüx»** — «xəkəl» eoirlik miqdari, bir xəkəl kümüx bolsa bəlkim 11.4 gram idi. Muxu yerdə «kırıq xəkəl» bəlkim hərkünü həlkənin aloğan pulni kərsitixi mumkin.

kərsətkəysən!.■

## 6

### *Sanballatning қuruluxқа toşkunluğ қılıx suyikəsti*

<sup>1</sup> Xundak boldiki, Sanballat, Tobiya, ərəb bolοjan Gəxəm wə düxmənlirimizning қalojan կismi mening sepilni yengiwaxtin ongxap qıkkənlikimni, sepilning əmdi bəsüklirining қalmioqanlığını anglap (lekin u qəođda mən tehi sepil қowuklirining қanatlarını ornatmioqanidim),

<sup>2</sup> Sanballat bilən Gəxəm manga: — Kəlsila, biz Ono tüzlənglikidiki Kəfirim kəntidə kərүxəyli! — dəp adəm əwətiptu. Əməliyəttə ular manga kəst kilməkqi ikən. □

<sup>3</sup> Xunglaxқа mən əlqilərni əwətip: — Mən uluq bir ix bilən xuqulliniwatqanlığimdin silər tərəpkə qüxməymən. Mən қandağmu silərning kəxinglarqa barımən dəp, ixni taxlap uni tohitip қoyay? — dedim.

<sup>4</sup> Ular uda tət ketim muxu tərikidə adəm əwətti, mən hər ketim xundak jawap bərdim.

<sup>5</sup> Andin Sanballat bəxinqi ketim xu tərikidə əz hiszmətkariqa peqətlənmigən hətni қolişa tutkuzup əwətiptu.

<sup>6</sup> Həttə: «Hərkəysi əllər arisida mundak bir gəp tarkılıp yürüdu, wə Gəxəmmu xundak dəydu: — Sən wə Yəhūdalar birgə isyan kətürməkqi

---

■ **5:19** Nəh. 13:22 □ **6:2 «Kəfirim kəntidə»** — yaki «kəntlərning biridə».

ikənsilər; xunga sən sepilnimu yengiwaxtin ongxaxka kirixipsən; eytixlaroqa қarioqanda sən əzüngni ularoqa padixah қilmakqikənsən. □

<sup>7</sup> Sən yənə Yerusalemdə əzüng tooqruluk: «Mana, Yəhədiyədə əzimizning bir padixahımız bar!» dəp jar selip təxwiq қlixka birnəqqə pəyojəmbər կoyupsən. Əmdi bu gəplər sezsiz padixahning қulikiqə yetip bayan қilinidu. Xunga, kəlgin, biz birlikdə məslihətlixiwalaylı» deyilgənikən.

<sup>8</sup> Mən uningoqa: «Sən eytən ixlər həqkaqan қilinənən əməs; bular bəlki əz kənglüngdin oydurup qıkarəqining, halas» dəp jawap қayturdum.

<sup>9</sup> Əməliyəttə, ular: «Muxundak ķilsak ularning қoli maqdursızlinip, қurulux ixi ada қilinmay қalidu!» dəp oylap bizni қorķatmakçı idi.

— «Əmdi mening ķolumni ixtə tehimu küqləndürğəysən!».

### *Yalojan pəyojəmbər Xemayanıng təhđit selixi*

<sup>10</sup> Məhətabəlning nəwrisi, Delayanıng ooglı Xemaya əzini əz əyigə կamiwalqanidi; mən uning əyigə kəlsəm u: — Biz Hudanıng əyidə, ibadəthanining iqidə kərükəyli wə ibadəthanining dərwaza կanatlırını etip կoyaylı; qünki ular seni əltürgili kelidu; xübhisizki, keqisi kelip seni əltürməkçı boldı!

---

□ **6:6 «Gəxəm»** — ibraniy tilida muxu yərdə «Gaxmu» — Gəxəmning yənə bir xəkli.

— dedi.□

**11** Mən: — Manga ohxax bir adəm կandağmu keçip kətsun? Məndək bir adəm jenimiň kutkuzimən dəp կandağmu ibadəthaniňa kiriwalqıdəkmən? Mən hərgiz u yergə kiriwalmaymən! — dəp jawap bərdim.

**12** Qünki mən կarisam, uning Huda təripidin əwətilgən əməs, bəlki Tobiya bilən Sanballat təripidin setiweliniň, manga zeyan yətküzməkqi bolup bu bexarət bərgənlilikgə kəzüm yətti.

**13** Uni setiwelixidiki məksət, meni қorkutup, xularning deginidək қiloquzup gunah қilduruxtin ibarət idi. Xundak қiloqan bolsam, namimni bulqap meni қarilaxka xikayət kılalaydiqan bolatti.□

**14** — «Ah Huda, Tobiya bilən Sanballatni esingda tutup, ularning қiloqanlırlıq yarixa өz bexiöla yanduroqaysən, xundakla meni қorķatmakqi bolqan ayal pəyqəmbər Noadiya bilən baxka pəyqəmbərlərningmu қiloqanlırını өz bexiöla yanduroqaysən!».

□ **6:10 «Xemaya өзини өз өyigə կamiwaloqanidi** — өzini kamiwelixinning səwəbi eniç əməs; «rəsimiy napak» bolqanlığı yaki կəsəm iqtənlikli səwəb bolqan boluxi mumkin. □ **6:13 «Xundak қiloqan bolsam, namimni bulqap meni қarilaxka xikayət kılalaydiqan bolatti»** — Sanballat wə Tobiyanıñ bu əkli heli hıylə-mikirlik idi. Nəhəmiya kaһin əməs; xunga (1) u ibadəthaniňa napak һalda yaki ehtiyatsızlıq bilən kirsə gunah өtküzüxi mumkin idi; (2) «mukəddəs jay»ning өzигə kirgən bolsa gunahı tehimu eqir bolatti; կaysila əhwalda bolsun өz həlkı aldidiki nam-abruyi qüxkən bolatti wə xuning tüpəylidin қurulux ixi tohtitiloqan bolatti.

*Kayta ongxaxning tamamlinixi*

**15** Elul eyining yigirmə bəxinqi kün sepil pütti, pütün қuruluxka əllik ikki kün wakit kətti.

**16** Xundak boldiki, düxmənlirimiz buningdin həwər taptı wə ətrapimizdiki barlıq əllər қorķup ketixti; eż nəziridə həywiti bək qüxüp kətti wə bu қuruluxni Hudayimizning Əzi elip baroqan ix ikanlikini bilip yətti.

**17** Xu kūnlərdə Yəhudiyyədiki mətiwərlər Tobiyaqa nuroqun hət yazdi, Tobiyamu ularoqa jawabən daim hət yezip turdi.

**18** Qünki Yəhudiyyədə Tobiyaqa baoqlinip kəlip, kəsəm iqlikən nuroqun kixilər bar idi; qünki u Arahnıng oqlı, Xekaniyaning küy'oqlı idi, həmdə uning oqlı Yoħanan Bərəkiyaning oqlı Məxullamning kızını hotunlukka aloqanıdi.

**19** Xuningdək ular yənə mening aldimda pat-pat Tobiyaning yahxi ixlirini tiləqə elip қoyuxattı həm mening gəplirimnimu uningoqa yətküzüp turuxattı; Tobiya bolsa manga pat-pat təhdit selip hət yezip turattı.

## 7

*Hañani bilən Hañaniyaning birlikdə baxkuruxka köyuluxi*

**1** Sepil ongxilip bolup, mən dərwazilarni ornitip, dərwaziwənlərni, ələzəlkəxlərni wə Lawiyarlarnı bekitip təyinligəndin keyin xundak boldiki,

**2** Mən inim Hañani bilən kəl'ə sərdarı Hañaniyanı Yerusalemni baxkuruxka köydüm;

qünki Ҳанания ixənqlik adəm bolup, Hudadin korkuxta kəp adəmlərdin exip ketətti. □

<sup>3</sup> Мән ularоја: — Күн иссиөлүгө Yerusalemning қowukliri eqilmisun; қowuklarning қanatliri etilgендө, baldaklar takaloqan waқitliridimu dərwaziwənlər yenida turup kezət kili sun; xuningdək Yerusalemda turuwatqanlardin karawullar kezət nəwətlirigə koyulup bekitilsun; hərbir adəm əzining bir kezitigə məs'ul bolsun, xundakla hərbirining keziti əz əyining udulida bolsun, dəp tapilidim. □

<sup>4</sup> Xəhər qong həm kəngri bolqını bilən ahalə az, əylər tehi selinmiqanidi.

□ **7:2 «inim Ҳанан»** — Nəhəmiyaning inisi 1:2, 3də tiloq elinidu. **«Mən inim Ҳanani bilən ... Ҳananiyani Yerusalemni baxķuruxka қoydum»** — Yerusalemni baxķuruxka adəmlərni қoyux, Nəhəmiyaning Artahxaxtanıng yeniçə կayıtmakçı iğənlilikini kərsitixi mumkin (2:6ni kərəng). **«Ҳananiya ixənqlik adəm bolup...»** —ibraniy tilida «ux ixənqlik adəm bolup...». Bəzi alımlar «u» Ҳananini kərsitidu, dəp կաraydu.

□ **7:3 «dərwaziwənlər yenida turup kəzət kılısun»** —ibraniy tilida «ular yenida turup kəzət kılısun». **«xuningdək Yerusalemda turuwatqanlardın қarawullar kəzət nəwətlirigə қoyulup bekitilsun; hərbir adəm əzinin bir kəzitigə məs'ul bolsun, xundakla hərbirinin kəziti əzeyining udulida bolsun, dəp tapilidim»** — baxka birhil tərjimi: «xuningdək Yerusalemning қowukliri qüx waqtida oquk turmisun; қowuklar etilgəndə, baldaklıri takalojinida dərwaziwənlər yenida turup kəzət kılısun; Yerusalemda turuwatqanlardın қarawullar elinip, kəzət nəwətlirigə қoyup bekitilsun; bəzilər alahidə nəwəttiki kəzəttə tursun, bəzilər əzeyining udulida kəzəttə tursun». Yənə baxka birnəqqə hil tərjimiləri ugrixı mumkin.

*Birinqi ketim kaytip kəlgən Yəhədiylar •••  
«Əzra» 2:1-35ni körüng*

**5** Hudayim kənglümğə mətiwərlər, əməldarlar wə həlkning hərbirini nəsəbnamisi boyiqə royhətkə elixka ularni yiöqix niyitini saldı. Mən awwal birinqi ketim kaytip kəlgən adəmlərning nəsəbnamisini taptım, uningda mundak pütülgənidi: —

**6** Təwəndikilər Yəhədiyə əlkisidikilərdin, əslı Babil padixağı Nebokədnəsar təripidin sürgün қılınoqlanlardın, Yerusalem wə Yəhədiyəgə qıkip, hərbiri eż xəhırlırıqə kətti: —□ ■

**7** Ular Zərubbabəl, Yəxua, Nəhəmiya, Azariya, Raamiya, Nahamani, Mordikay, Bilxan, Mispərət, Bigway, Nəhəmum wə Baanahlar billə kaytip kəldi. Əmdi Israil həlkining iqidiki ərkəklərning sani təwəndikiqə: —

**8** Paroxning əwladlıri ikki ming bir yüz yətmix ikki kixi;

**9** Xəfatiyaning əwladlıri üç yüz yətmix ikki kixi;

---

□ **7:6 «Təwəndikilər... əslı Babil padixağı Nebokədnəsar təripidin sürgün қılınoqlanlardın...»** — bu tizimlik bilən «Əzra» 2-babtiki tizimlik otturisida adəmlərning isimliri, sani wə tizimlik tərtipidə bəzidə azraq pərkələr bar. Bu pərkələr ikki tizimlikning həkikət ikenlikigə tehimu ispat beridu. İkkinqi tizimlikni Yerusalemda, birinqi tizimlikni Babilda ķiloqan boluxi mumkin. İkkinqi tizimlik ahirida Yerusaleməqə yetip kelip əlturaklaşqanları kərsitudu; birinqi tizimlikdə hatirləngən bəziləri xübhisizki, keyin niyitidin eynip, Yerusaleməqə bar-may ķaloqan yaki baroqandan keyin, yənə Babiləqə kaytip kətkənidi; xundakla Yerusaleməqə kaytix yolidə əlgənlər boluximu mumkin. Əslidiki tizimlikkə hatirlənmigən bolsimu, lekin keyin Yerusaleməqə barımən dəp «kaytix»ka katnaxşanlarını bar bolsa kerək; ular ikkinqi tizimlikkə hatirləngən. ■ **7:6**

- 10** Arahnning əwladliri altə yüz yətmix bəx kixi;  
**11** Paħat-Moabning əwladliri, yəni Yəxua bilən Yoabning əwladliri ikki ming səkkiz yüz on səkkiz kixi;  
**12** Elamning əwladliri bir ming ikki yüz əllik tət kixi;  
**13** Zattuning əwladliri səkkiz yüz kırık bəx kixi;  
**14** Zakkayning əwladliri yəttə yüz atmix kixi;  
**15** Binnuiyning əwladliri altə yüz kırık səkkiz kixi;  
**16** Bibayning əwladliri altə yüz yigirmə səkkiz kixi;  
**17** Azgadning əwladliri ikki ming üç yüz yigirmə ikki kixi;  
**18** Adonikamning əwladliri altə yüz atmix yəttə kixi;  
**19** Bigwayning əwladliri ikki ming atmix yəttə kixi;  
**20** Adinning əwladliri altə yüz əllik bəx kixi;  
**21** Həzəkiyaning jəmətidin bolqan Aterning əwladliri toksan səkkiz kixi;  
**22** Haxumning əwladliri üç yüz yigirmə səkkiz kixi;  
**23** Bizayning əwladliri üç yüz yigirmə tət kixi;  
**24** Hərifning əwladliri bir yüz on ikki kixi; □  
**25** Gibeonning əwladliri toksan bəx kixi; □  
**26** Bəyt-Ləhəmliklər bilən Nitofaliklər jəmiy bir yüz səksən səkkiz kixi;  
**27** Anatotluklar bir yüz yigirmə səkkiz kixi;  
**28** Bəyt-Azmawətliklər kırık ikki kixi.

---

□ **7:24 «Hərif»** — «Əzra» 2:18də «Yorah». □ **7:25 «Gibeon»** — «Əzra» 2:20də «Gibbar».

- 29 Kiriat-yearimliklar, Kəfirahlıklar wə Bəəerotluklar bolup jəmiy yəttə yüz kırık üq kixi;
- 30 Ramahlıklar bilən Gebalıklar jəmiy altə yüz yigirmə bir kixi;
- 31 Mikmaxlıklar bir yüz yigirmə ikki kixi;
- 32 Bəyt-Əlliliklər bilən ayılıklar jəmiy bir yüz yigirmə üq kixi;
- 33 ikkinqi bir Nebodikilər əllik ikki kixi;
- 34 ikkinqi bir Elamning əwladliri bir ming ikki yüz əllik tət kixi;
- 35 Ərimning əwladliri üq yüz yigirmə kixi;
- 36 Yeriholuklar üq yüz kırık bəx kixi;
- 37 Lod, Hədidi wə Ononing əwladliri jəmiy yəttə yüz yigirmə bir kixi; □
- 38 Sinaahning əwladliri üq ming tokkuz yüz ottuz kixi.

*Kaytip kəlgən kahinlar wə Lawiyalar ••••  
«Əzra» 2:36-42ni kərüng*

- 39 Kahinlarning sani təwəndikiqə: — Yəxua jəmətidiki Yədayanıng əwladliri tokkuz yüz yətmix üq kixi;
- 40 Immərning əwladliri bir ming əllik ikki kixi;
- 41 Paxhurnıng əwladliri bir ming ikki yüz kırık yəttə kixi;
- 42 Ərimning əwladliri bir ming on yəttə kixi.

---

□ 7:37 «**Lod, Hədidi wə Ononing əwladliri...**» — yaki «Lodluqlar, Hədidliklər wə Onoluklar...».

**43** Lawiyarlarning sani təwəndikiqə: — Hodwahning əwladliridin, yəni Yəxua bilən Kadmiyəlning əwladliri yətmix tət kixi. □

**44** Əjəzəlkəxəlxərdin: — Asafning əwladliri bir yüz kırıq səkkiz kixi.

**45** Dərwaziwənlərning nəslidin: — Xallumning əwladliri, Aterning əwladliri, Talmonning əwladliri, Akkubning əwladliri, Hatitaning əwladliri bilən Xobayning əwladliri jəmiy bir yüz ottuz səkkiz kixi.

*Kayıtip kəlgən mukəddəs jay wə xah  
jəmətidiki hizmətkarlar ••• «Əzra» 2:43-58ni  
kərüng*

**46** Ibadəthana hizmətkarlıri təwəndikiqə: — Zihaning əwladliri, Hasufanıng əwladliri, Tabbaotning əwladliri. □

**47** Kirosnıng əwladliri, Siyanıng əwladliri, Padonning əwladliri, □

**48** Libanahning əwladliri, Həgabahning əwladliri, Xalmayıning əwladliri,

**49** Hənanning əwladliri, Giddəlnıng əwladliri, Gaħarning əwladliri,

**50** Reayahning əwladliri, Rəzinning əwladliri, Nikodanıng əwladliri,

**51** Gazzamnıng əwladliri, Uzzanıng əwladliri, Pasıyanıng əwladliri,

□ **7:43 «Hodwah»** — «Əzra» 2:40də «Hodawiya». □ **7:46**

**«ibadəthana hizmətkarlıri»** — ibraniy tilida «Nətinilər». Mənisi bəlkim «beqixlanəşənlər». Ularning əjdadlıri bəlkim «Gibeonluqlar» idi. «Yəxua» 9:27ni wə «1Tar.» 9:2ni kərüng.

□ **7:47 «Siya»** — «Əzra» 2:47də «Siyahə».

- 52 Bisayning əwladliri, Məunimning əwladliri,  
Nəfussəsimning əwladliri, □  
 53 Bakbukning əwladliri, Hakufaning əwladliri,  
Harhurning əwladliri,  
 54 Bazlitning əwladliri, Məhidaning əwladliri,  
Harxaning əwladliri, □  
 55 Barkosning əwladliri, Siseraning əwladliri,  
Temahning əwladliri,  
 56 Nəziyaning əwladliri bilən Hatifaning  
əwladliridin ibarət.  
 57 Sulaymanning hizmətkarlirining  
əwladlirining sani təwəndikiqə: — Sotayning  
əwladliri, Sofərətning əwladliri, Peridaning  
əwladliri, □  
 58 Yaalaning əwladliri, Darkonning əwladliri,  
Giddəlning əwladliri,  
 59 Xəfətiyaning əwladliri, Hattilning əwladliri,  
Poğrət-Həzzibaimning əwladliri bilən Amon-  
ning əwladliridin ibarət. □  
 60 Ibadəthana hizmətkarliri wə Sulaymanning  
hizmətkarı bolqanlarning əwladliri jəmiy üq  
yüz töksan ikki kixi.

*Kelip qıkixi naenik kixilər •••• «Əzra» 2:59-63*

61 Təwəndiki kixilər Təl-Melah, Təl-Harxa,  
Kerub, Addon, Immərdin kəlgən bolsimu, lekin  
ular əzlirining ata jəmətining yaki nəsəbining  
Israil adimi ikənlilikini ispatlap berəlmidi.

---

□ 7:52 «Nəfussəsim» — «Əzra» 2:50də «Nəfussim». □ 7:54  
**«Bazlit»** — yaki «Bazlut» «Əzra» 2:52. □ 7:57 «Perida» —  
 yaki «Peruda» «Əzra» 2:55. □ 7:59 «Amon» — yaki «Ami»  
 «Əzra» 2:57.

**62** Bular Delayaning əwladliri, Tobiyaning əwladliri wə Nikodaning əwladliri bolup, jəmiy altə yüz kırıq ikki kixi;

**63** Kahinlardin Habayaning əwladliri, kozning əwladliri bilən Barzillayning əwladliri bar idi; Barzillay Gileadlıq Barzillayning bir kızını aloqaqça ularning eti bilən ataloqanidi. □

**64** Bular jəmətining nəsəbnamisini izdəp tapalmidi; xunga ular «napak» hesablinip kahinliktin қalduruldi.

**65** Waliy ularoqa: — Urim wə tummimni kətürgüqi kahin arimizda hizməttə bolouqə «əng mukəddəs yiməkliklər»gə eōiz təgküzməysilər, dedi. □

*Kayıtip kəlgüçilərning omumiy sani ••••  
«Əzra» 2:64-67nimü kərüng*

**66** Pütün jamaət jəmiy kırıq ikki ming üq yüz atmix kixi; □

□ **7:63 «Kozning əwladliri»** — yaki «Hakkozning əwladliri».

□ **7:65 «Waliy»** — ibraniy tilidiki «Tirxata», əslidə Pars tili bolup, mənisi bəlkim «janabliri». **«urim wə tummim»** — alahidə birhil taxlar. U kahin kiygən «əfod»ning yanquğida (köxenda) turidi. Bu taxlar arkılıq Israil həlkə Hudadin yol sorisa bolatti. «Mis.» 28:28-30ni kərüng. «urim wə tummimni kətürgüqi kahin arimizda hizməttə bolouqə» — mənisi bəlkim: (1) urim wə tummim Babilda sürgün bolouqan waqtida yokıp kətkən boluxi mumkin; (2) tepiloqini bilən ularoqa təbir berip mənisini qüxəndüridioqan kahin tehi qıkmidi. □

**7:66 «kırıq ikki ming üq yüz atmix kixi»** — bu «Əzra» 2:64diki sanqa ohxax; xübhisizki, bu Yerusaleməqə yetip kelip, Babiləqə kaytmay, Yəhədiyədə həkikiy olturak laxkanlarning sanidur.

**67-68** Buningdin baxka ularning yənə yəttə ming üq yüz ottuz yəttə կul-dediki bar idi; yənə ikki yüz kırık bəx ər-ayal oqəzəlqisi bar idi. Ularning yəttə yüz ottuz altə eti, ikki yüz kırık bəx կeqiri,  
**69** tət yüz ottuz bəx təgisi wə altə ming yəttə yüz yigirmə exiki bar idi.

*Ibadəthana üçün təkdim կilinojan sowojatlar  
••• «Əzra» 70-68:2nimu körüng*

**70** Jəmət kattiwaxliridin bəziliri *ibadəthana* kuruluxi üçün hədiyəlirini təkdim կildi; waliy həzinigə ming darik altun, əllik das wə bəx yüz ottuz kur kahin toni təkdim կildi; □

**71** jəmət kattiwaxliridin bəziliri kurulux həzinisigə yigirmə ming darik altun, ikki ming ikki yüz mina kümüx; □

**72** həlkning կaloqini yigirmə ming darik altun, ikki ming ikki yüz mina kümüx, atmix yəttə kur kahin tonini təkdim կildi.

**73** Xuningdin keyin kahinlar, Lawiylar, dərwaziwənlər, oqəzəlkəxlər wə bir kisim həlk կoxulup, ibadəthana hizmətkarlıri, xundakla կaloqan Israil həlkining həmmisi əz xəhərlirigə

---

□ **7:70 «darik»** — (yaki «dragma») — muxu yərdə Pars imperiyəsidiki birhil altun tənggə, bir darikning eoqırılığı 0.4-0.5 gram boluxi mumkin; muxu yərdə bu daslarning kimmiti 0.4-0.5 kilogram altunoja barawər idi. □ **7:71 «mina»** — birhil kümüx tənggə, 60 xəkəlgə yaki «talant»tin atmixin biriga barawər idi. Muxu yərdə kümüxning jəmiy eoqırılığı bəlkim 800-1200 kilogramqə idi.

makanlaxti.□

## 8

### *Təwratxunas Əzraning Təwrat-kanun kitabını oқup berixi*

<sup>1</sup> Yəttinqi ayqa kəlgəndə, Israillarning həmmisi əz xəhərlirigə kelip orunlixip boldi. Bu qəqda pütün halayık huddi bir adəmdək bolup «Su қowukı» aldidiki məydanıqa yioqılıp, təwratxunas Əzradın Pərvərdigarning Musanıng wastisi bilən Israilıqa tapilioğan Təwrat-kanun kitabını kəltürüxni tələp kıldı.

<sup>2</sup> Yəttinqi ayning birinci küni kahin Əzra Təwrat-kanun kitabını jamaatkə, yəni ərəyallar, xundakla anglap qüxinələydiğən barlıq

---

□ **7:73 «Xuningdin keyin kahinlar, Lawiylar, dərwaziwənlər, əqəzəlkəxlər... xundakla қaloğan Israil həlkining həmmisi əz xəhərlirigə makanlaxti»** — bu ayətning mənisi bəlkim: (1) kahinlar, Lawiylar қatarlıqlar əzигə yengiwaxtin təkşim қılınoğan xəhərliridə makan tutti, yəki Yerusalemidiki hizməttə bolux üçün Yerusalemıqa yekin bolоğan, xundakla ularoğa təkşim қılınoğan xəhərlərdə makanlaxti; (2) Lawiyardın baxqa Israillar, yəni on ikki kəbilidin կayıtip kəlgənlər **əslidə** əzigə has xəhərlirigə makanlaxti yəki yengiwaxtin ularoğa təkşim қılınoğan xəhərlərdə makanlaxti. Kərə xəhər-yezilar wəyrən bolqaqka, yəki yat əllərning igidarqılığı astida bolqaqka, bəlkim hərhil imkaniyət təng boluxi mumkin idi.

kixilərning aldiqə elip qikti; □

<sup>3</sup> «Su կowukı»ning aldidiki məydanda, ətigəndin qüxkiqə, ər-ayallarоqa, xundakla anglap qüxinələydiqən kixilərgə okup bərdi. Pütkül jamaətning կulaklıri Təwrat-қanun kitabidiki səzlərdə idi.

<sup>4</sup> Təwratxunas Əzra məhsus muxu ixka hazırlanqən yaqıaq munbərgə qikip turdi; uning ong təripidə turoqını Mattitiya, Xema, Anayah, Uriya, Hılkiya bilən Maaseyahlar idi; sol təripidə turoqını Pidaya, Mixaəl, Malkiya, Haxom, Haxbaddana, Zəkəriya bilən Məxullam idi.

<sup>5</sup> Əzra pütkül halayıqning kez aldida kitabni aqtı, qünki u pütün halayıqtin egizdə turatti; u kitabni aqkanda, barlik halayıq ornidin köpti.

<sup>6</sup> Əzra uluq Huda bolqən Pərwərdigarоqa mədhiyələr okuwidi, barlik halayıq կollirini kətürüp jawabən: «Amin! Amin!» deyixti; andin tizlinip, pixanisini yərgə yekip, Pərwərdigarоqa səjdə kıldı.

<sup>7</sup> Andin keyin Lawiylardın Yəxuya, Bani, Xərəbiya, Yamin, Akkub, Xabbitay, Hodiya, Maaseyah, Kelita, Azariya, Yozabad, Hənan wə Pelayalar halayıqka Təwrat қanunini qüxəndürdi; jamaət ərə turatti.

<sup>8</sup> Ular jamaətkə kitabtin Hudanıng Təwrat-қanunini jaranglıq okup bərdi wə okuləqanni

---

□ **8:2 «yəttinqi aynıñ birinqi künü»** — bu kün «kanaylar qelix həyti» idi. Adəttə xü həyt üçün barlik həlkning Yerusalemə qılıxının zerüriyiti bolmayıttı; lekin yəttinqi aynıñ oninqi künidiki «kafarət künü» wə keyinkı «kəpilər həyti»da (14-21-küni) yiqilixi mukəddəs қanunda tələp kılınoqanıdi.

qüxiniwelixi üçün uning mənisi wə əhəmiyiti tooqrisida enik təbir bərdi. □

**9** Waliy Nəhəmiya bilən təwratxunas kahin Əzra wə həlkə qanunning mənisini əgitidioğan Lawiyalar pütkül jamaətkə: — Bugün Hudayinglar bolğan Pərwərdigarə ataloğan mukəddəs kündur, yioqa-zar kilmanglar! — dedi. Qünki halayıqning həmmisi Təwrat əkanunidiki səzlərni anglap yioqa-zar kılıp ketixkənidi.

**10** Andin *Nəhəmiya* ularoğa: — Silər berip nazu-nemətlərni yəp, xərbətlərni iqinglar, əzигə *yimək-iqmək* təyyarlıyalıçıqları yemək-iqmək bəlüp beringlar; qünki bugün Rəbbimizgə ataloğan mukəddəs bir kündur. Ojemkin bolmanglar; qünki Pərwərdigarning xadlıqi silərning küqünglərdür, dedi.

**11** Lawiyarmu: — Bugün mukəddəs kün boləlaqka, tinqlininglar, ojemkin bolmanglar! — dəp jamaətni tinqlandurdi.

**12** Jamaət əyati berip, yəp-iqixti, baxkilarəlimi yimək-iqmək üləxtürüp bərdi, xad-huramlikça qəmdi; qünki ular berilgən təlim səzlərini qüxəngənidi.

### «*Kəpilar həysi» etküzüx*

**13** Ətisi halayıq iqidiki kəbilə kattiwaxlıri, kahinlər wə Lawiyalar təwratxunas Əzranıng

□ **8:8 «Ular ... kitabtin Hudanıng Təwrat-əkanununu jaranglıq okup ... qüxiniwelixi üçün uning mənisi wə əhəmiyiti tooqrisida enik təbir bərdi»** — bu qüxəndürük jəryani, xübhisizki, aramış tilioğa wə bəlkim baxka birnəqqə tillarəga tərjimə kılıxnımı əz iqigə aloğan.

yeniçə yioqılıp, Təwrat կանunidiki səzlərni tehimu qüxinip pəm-parasətkə erixməkqi boldı.

**14** Ular Təwrat կանunida Pərvərdigar Musanıng wastisi bilən Israillarqa yəttinqi aydiki həytta kəpilərdə turuxi kerəkliki pütülgənlikini uktı, ■

**15** xundakla əzliri turuwatkan barlıq xəhərlərdə wə Yerusalemda: «Silər taqlıka qikip, zəytun xehi bilən yawa zəytun xahlirini, hadas əjmə xahlirini, horma dərəhlirining xahlirini wə yopurmaklıri barakşan dərəh xahlirini əkilip, Təwratta yeziloqinidək kəpilərni yasanglar» degənlikini tarkitip jarkalaxni buyruqanlığını uktı. □

**16** Xuning bilən halayık qikip xah əkilip əzliri üqün, hərbiri eylirining əgziliridə, höylilirida, Hudanıng əyidiki höylilarda, «Su կowukı»ning qong məydanında wə «Əfraim dərwazisi»ning qong məydanında kəpilərni yasap tiki.

**17** Sürgünlükten կaytip kəlgən pütkül jamaət kəpilərni yasap tiki wə xundakla kəpilərgə jaylaxtı; Nunning oqlı Yəxuanıng künliridin tartıp xu küngiqə Israillar undak kılıp bakmioqanıdi. Həmməylən կattıq huxal boluxtı.

**18** Birinci kündin ahirkı küngiqə Əzra hərkünü Hudanıng Təwrat-կanun kitabını okudi. Ular yəttə kün həyt etküzdi; səkkizinqi künü bəlgilimə boyiqə təntənilik ibadət yioqılıxi etküzüldi.

■ **8:14** Mis. 23:16; Law. 23:34; Qəl. 29:12-39; Kan. 16:13, 14,  
**15** □ **8:15 «...Təwratta yeziloqinidək kəpilərni yasanglar» degənlikini tarkitip jarkalaxni buyruqanlığını uktı» — bəlgilimə «Law.» 23:34-44, «Kan.» 16:13-17ni kərüng.**

## 9

*Həlkning roza tutup gunahını tonuxı*

<sup>1</sup> Xu ayning yigirmə tətinqi künü Israillar roza tutup, boz kiyip, üsti-bexioğa topa qaqqan ħalda yioqıldı;

<sup>2</sup> Israel nəslİ ezlirini barlıq yat taipilərdin ayrip qikti, andin ərə turup ezlirining gunahlırini wə ata-bowilirining ətküzgən kəbihliklirini etirap kıldı.

<sup>3</sup> Ular xu künning təttin biridə əz yeridə turup ezlirining Hudasi bolğan Pərwərdigarning Təwrat-ķanun kitabını okudu; künning yənə təttin biridə ezlirining gunahlırini tonudi wə Hudasi bolğan Pərwərdigar ola səjdə kıldı.

<sup>4</sup> Lawiylardın Yəxua, Bani, Kadmiyəl, Xəbaniya, Bunni, Xərəbiya, Bani wə Kenanilar pələmpəylərdə turup ezlirining Hudasi bolğan Pərwərdigar ola ünlük awaz bilən nida kıldı. □

*Həmdusana wə dua*

<sup>5</sup> Lawiy Yəxua, Kadmiyəl, Bani, Həxabiniya, Xərəbiya, Hodiya, Xəbaniya wə Pitahiyalar: «Ornunglardın կօրս Hudayinglar bolğan Pərwərdigar ola əbədil'əbədgıqə təxəkkür-mədhijə käyturunglar» — dedi wə mundak *dua-həmdusana uküdi:* —

---

□ 9:4 «Lawiylardın Yəxua, Bani, Kadmiyəl, Xəbaniya, Bunni, Xərəbiya, Bani wə Kenanilar pələmpəylərdə turup,...» — yəki «Yəxua, Bani, ... wə Kenanilar Lawiylarning pələmpiyidə turup,...».

«*I Huda*, insanlar Sening xanu-xəwkətlik nam-ingni uluqlisun! Bərhək, barlıq təxəkkür-mədhəyiylər namingoqa yetixməydu!

**6** Sən, pəkət Sənla Pərwərdigardursən; asmanlarnı, asmanlarning asminini wə ularning barlıq koxunlirini, yər wə yər üstidiki həmmmini, dengizlər wə ular iqidiki həmmmini yaratquqidursən; Sən bularning həmmisiğə həyatlıq bərgüqisən, asmanlarning barlıq koxunliri Sanga səjdə kılqısqıdur. □ ■

**7** Sən bərhək Pərwərdigar Hudadursən, Sən Abramni tallidinq, uni Kaldiyəning Ur xəhiridin elip qıktıng, uningoqa İbrahim degən namni ata kıldıng. □ ■

**8** Sən uning kəlbining Əzünggə sadık-ixənqılık ikənlikini kərüp, uning bilən əhdə tüzüp Qanaaniylarning, Hittiyarning, Amoriylarning, Pərizziylərning, Yəbusiyarning wə Gırgaxiyarning zeminini uning əwladlırioqa təkdim kılıp berixni wədə kıldıng; Sən həkkəniy boloqanlıkingdin, səzliringni ixqə axurdung. ■

**9** Sən ata-bowilirimizning Misirda jəbir-zulum qekiatkanlığını kərüp, ularning Kızıl dengiz

□ **9:6 «Sən, pəkət sənla Pərwərdigardursən»** — ibraniy tilida: «Sən, pəkət Sənla i Pərwərdigar, «U»dursən» degən səzlər bilən ipadilinidu. Muxu etikədqilaroqa nisbətən pəkət bir «U» bardur. ■ **9:6** Yar. 1; Zəb. 146:6; Ros. 14:15; 17:24; Wəh. 14:7 □ **9:7 «Sən bərhək Pərwərdigar Hudadursən»**

— ibraniy tilida: «Bərhək, i Pərwərdigarhuda, Sən «U»dursən» degən səzlər bilən ipadilinidu. 6-ayətnimu kərüng. **«uningoqa İbrahim degən namni ata kıldıng»** — «Yar.» 17:1ni kərüng.

■ **9:7** Yar. 11:31, 32; 12:1 ■ **9:8** Yar. 12:7; 13:15; 15:6,18; 17:8; 26:4

boyidiki nalisioqa қulaқ salding. ■

**10** Sən Misirlıklarning ularoqa қandaq yooqanqılık bilən muamilə қiloqanlığınızı bilginingdin keyin Pirəwn, uning barlık hizmətqılıri wə uning zeminidiki barlık həlkə mejizilik alamət wə karamətlərni kərsitip, Əzüng üçün bügüngə қədər saklinip keliwatkan uluoq bir nam-xəhrətni tikliding. ■

**11** Sən yənə *ata-bowilirimiz* aldida dengizni bəlüp, ular dengizning otturisidin қuruq yər üstidin mengip ətti; ularni қooqlap kəlgənlərni qongkur dengiz tegigə taxlap oqerk қiliwətting, huddi juxkunluk dengizoqa taxlanıqan taxtək oqerk kilding. ■

**12** Sən ularni kündüzi bulut tüwrüki bilən, keqisi ot tüwrüki bilən yetəkliding, bular arkılıq ularning mangidioqan yolını yorutup bərding. ■

**13** Sən Sinay teoqiqa qüxüp, asmando turup ular bilən səzlixip, ularoqa toqra həküm, həkikiy ixənqlik қanunlar, yahxi bəlgilimilər wə əmrlərni ata kilding. ■

**14** Sən ularoqa Əzüngning mukəddəs xabat kününgni tonuttung, қulung Musanıng wastisi bilən ularoqa əmrlər, bəlgilimilər wə Təwrat қanunini tapılıding.

**15** Sən ularoqa aq қaloqanda yesun dəp asmandın nan, ussiqanda iqsun dəp қoram taxtin su qikirip bərding; Sən ularoqa berixkə қolungni kətürüp կəsəm қiloqan əxu zeminni kirip ig-

■ **9:9** Mis. 3:7; 14:10 ■ **9:10** Mis. 7; 8; 9; 10; 11; 12; 14 ■ **9:11**

Mis. 14:22-31 ■ **9:12** Mis. 13:21; 14:19; 40:38; Zəb. 105:39

■ **9:13** Mis. 19:20; 20:1-21

ilənglar, deding. ■

**16** Lekin ular, yəni ata-bowlirimiz məqrulinip, boynı қattıklik kılıp əmrliringgə կulak salmidi.

**17** Ular itaət қilixni rət կildi, Sening ularning otturisida yaratkan karamət məjiziliringni yad ətmidi, bəlki boynı қattıklik կildi, asiylik kılıp, կul կilinoqan jayqa kətməkqi bolup, əz aldiqa yolbaxqi tiklidi. Lekin Sən əpuqan, mehîr-xəpkətlik həm rəhimdil, asan oqəzəplənməydiqan, zor mehîrmuhəbbətlik Təngridursən; xunga Sən ularni taxliwətmiding. ■

**18** Ular hətta tehi əzlirigə bir կuyma mozayni yasap: «Mana bu silərni Misirdin elip qikqan ilah!» degən waktida həm қattik kupurluk կilojinida, ■

**19** Sən tolimu rəhimdil bolqanlıking üçün ularni yənilə bayawanda taxlap կoymiding; kündüzi bulut tüwrüki ularning üstidin neri kətməy, ularqa yol baxlidi; keqisi ot tüwrükimü ulardin neri kətməy, ularqa nur berip, mangidioqan yolini kərsətti. ■

**20** Sən Өzüngning mehribanə Roħingni qüxürüp ularqa təlim bərding; Sən ularning yeyixi üçün «manna»ni ayimiding, ussuzlukını կandurux üçün suni bərding. ■

**21** Sən ularni bayawanda կiriq yil կamdap kəlding; հeqnemisi kəm bolmidi, kiyimliri konirimidi, putlrimu ixximidi. ■

■ **9:15** Mis. 16:14; 17:6; Qəl. 20:9 ■ **9:17** Mis. 34:7; Qəl. 14:4,18;

Zəb. 86:5 ■ **9:18** Mis. 32 ■ **9:19** Mis. 13:22; 40:38 ■ **9:20**

Qəl. 11:17; Yə. 5:12 ■ **9:21** Kan. 2:7; 8:4; 29:5

**22** Sən padixahlıqlar wə taipilərni ularning kolioqa bərding, bularni ularning zemini oqa qegralar kılıp bərding. Xuning bilən ular Sihon padixahning zeminini, Həxbonning padixahining zeminini wə Baxan padixahı Oging zeminini igilidi. □ ■

**23** Sən ularning pərzənt-əwladlirini asmandiki yultuzlardək awuttung; Sən ularni atabowilrioqa: «Silər bu zeminni igiləxkə uningoqa kiringlar» dəp təkdirim kılqan zemin oqa baxlap kirding. ■

**24** Ularning əwladliri kirip u zeminni igilidi; Sən u zemində turuwatqan Kanaan ahalisini ular oqa bekindurdung həm zemindiki padixahlarni wə ularning kəbilə-köwmirlini: «Silər ular oqa halıqanqə muamilə kilinglar» dəp ularning kolioqa tapxurdung. ■

**25** Ular mustəhkəm xəhərlərni, munbat yərlərni ixqal kılıp, hərhil esil buyumlar oqa tolqan əylərgə, kolap köyulqan կuduqlar oqa, üzümzarlıqlar, zəytunluqlar wə intayın kəp mewilik dərəhlərgə igə boldi; yəp-iqip səmrip, Sening zor mehribanlıqlıq din səyünüxti!

**26** Lekin ular gədənkəxlik kılıp Seningdin yüz ərüp, Təwrat қanunungni arkisi oqa taxlidi, ularni yening oqa yandurmak üçün agah-guwaqliq yətküzgən pəyoqəmbərliringni eltürüp əxəddiy kupurluk ķildi. ■

□ 9:22 «**Sihon padixahning zeminini, Həxbonning padixahining zeminini...**» — yaki «Sihon padixahning zeminini, yəni Həxbonning padixahining zeminini...» ■ 9:22  
Qəl. 21:21, 33 ■ 9:23 Yar. 22:17 ■ 9:24 Yə. 1-13 ■ 9:26

1Pad. 18:4; 19:10; 2Tar. 24:20, 21

**27** Xunga Sən ularni jəbir-zulum saloquilarning қolioqa tapxurdung, dərwəkə ular ularni kıynidi; ular kıynalıqan wakitlirida Sanga yalwuruxşanıdi, Sən asmanlarda turup ularoqa қulak salding, zor rəhimdillikinq boyiqə ularoqa kutkuzoquqılarnı əwətətting, ular bularnı əzgүqilərning қolidin kutkuzatti. ■

**28** Lekin ular aramlikça erixkəndin keyin yənə Sening aldingda rəzillik kilişkə baxliwidi, Sən ularni yənə düxmənlirining қolioqa tapxurdung, ular ularning üstidin həkümrənlilik կildi; ular yənə Sening aldingda nalə-pəryat kilixiwidi, Sən asmanlarda turup қulak selip, rəhimdillikliring boyiqə ularni yenix-yenixlap kutkuzdung.

**29** Sən ularni Əzüngning Təwrat-ķanunungoqa kaytixka agahlandurdung; lekin ular məoqrurlinip, əmrliringgə қulak salmidi, həkümliring aldida gunah կildi (insan həkümliringgə əməl kilsa, ular xu səwəbtin hayatı bolidu). Ular jahillik bilən boynini tolqap, gədənkəxlik kılıp sanga қulak selixni rət կildi. □ ■

**30** Ular ola uzun yil səwr-takət կilding, Rohing pəyoğəmbərliringning wastisi bilən agah-guwahlıq bərgən bolsimu, ular yənilə қulak salmidi; xunga Sən ularni hərkəysi əlyurtlardiki taipilərning қolioqa tapxurdung.

■ **9:27** Hək. 2:14-23 □ **9:29 «insan həkümliringgə əməl kilsa, ular xu səwəbtin hayatı bolidu»** — bu ayəttə kərsitligən «hayat» pəkət jismani hayatni əməs, bəlkı həqiqiy, rohiy hayatni kərsitudu, əlwəttə. **«Ular jahillik bilən boynini tolqap...»** — ibraniy tilida «ular mürisini jahil kılıp...».

■ **9:29** Law. 18:5; Əz. 20:11; Rim. 10:5; Gal. 3:12

■ 31 Həlbuki, Sən zor rəhimdillikliring tüpəylidin ularning nəslini pütünləy kürutuwətmiding həm ularni taxliwətmiding; qünki Sən mehixəpkətlik həm rəhimdil Təngridursən.

32 Əmdi ah Hudayimiz, əhdəngdə turup əzgərməs muhəbbitingni kərsitidiqan uluq, կudrətlik wə dəhəxətlik Təngri, əmdi Seningdin bizning, padixahlırimizning wə əmirlirimizning, kahinlirimizning, pəyoğəmbərlirimizning, ata-bowilirimizning xundakla Өzüngning barlık həlkinqning Asuriyə padixahınını zamanidin buyan bügüngiçə beximizə qüvkən barlık azabokubətlərni kiçik ix dəp қarimaslıkingni etünimiz.

33 Beximizə kəlgən barlık ixta Sən adilsən; qünki Sening kıləqining həkikət boyiqə boldi, bizning kıləqinimiz rəziliktur. ■

34 Padixahlırimiz, əmirlirimiz, kahinlirimiz bilən ata-bowilirimizning həmmisi Sening Təwrat қanunungə əməl kilmay, əmrliringə wə Sening ularqa ispatlap bərgən agah-guwahlıkliringə həq қulak salmidi.

35 Ular Sən ularqa tuyəssər kıləqan padixahlıqta turuxtin, ularqa ata kıləqan zor məmurqılıqtin wə xuningdək ularning aldiqə yayəqan bu kəng munbət zemindiki turmuxtin bəhrimən boluwatkan bolsimu, lekin ular Sening ibadət-hizmitingdə bolmidi yaki əzlirining rəzil kilmixliridin yanmidi.

**36** Mana, biz bugün küllarmız! Sən mewisi bilən nazu-nemətliridin yeyixkə ata-bowilirimizə qədəm kılıp bərgən zemində tursakşmu, biz mana uningda kül bolup қaldık!

**37** *Zemin* Sən bizning gunahlırimiz üçün bizni idarə kılıxka bekitkən padixahlarqə mol məhsulatlirini berip turidi; ular bədənlirimizni həm qarwa mallirimizni əz məyliqə baxkurup keliwatidu; biz zor dərd-ələmdə bolduk».

**38** «— Biz mana muxu barlıq ixlar tüpəyli mukim bir əhdini tüzüp yezip qıktuk; əmirlimiz, Lawiyilirimiz bilən kahinlimiz buningə qədəm məhürlirini bastı».

## 10

### *Məhür başkanlar*

**1** Buningə qədəm birinqi bolup məhür başkanlar Həkaliyaning oqlı, waliy Nəhəmiya bilən Zədəkiya idi; □

**2** Andin kahinlardin Seraya, Azariya, Yərəmiya,

**3** Paxhur, Amariya, Malkiya,

**4** Hattux, Xəbaniya, Malluk,

**5** Hərim, Mərəmot, Obadiya,

**6** Daniyal, Ginniton, Baruk,

**7** Məxullam, Abiya, Miyamin,

**8** Maaziyah, Bilgay, Xemayalar; ular kahinlar idi.

---

□ **10:1 «Buningə qədəm birinqi bolup məhür başkanlar ... waliy Nəhəmiya bilən Zədəkiya idi»** — Zədəkiyamu kahin boluxi mumkin idi. 8-ayətni kərung (Nəhəmiyadin baxqa bu tizimliktiki adəmlər həmmisi kahinlar idi).

<sup>9</sup> Lawiylardin: — Azaniyaning oqlı Yəxua, Henadadning əwladliridin Binnui bilən Kad-miyəl

<sup>10</sup> wə ularning ķerindaxliridin Xəbaniya, Hodiya, Kelita, Pəlaya, Hənan,

<sup>11</sup> Mika, Rəhab, Ҳaxabiya,

<sup>12</sup> Zakkor, Xərəbiya, Xəbaniya,

<sup>13</sup> Hodiya, Bani, Beninu idi.

<sup>14</sup> Jamaət baxlıkliridin: Parox, Pahat-Moab, Elam, Zattu, Bani,

<sup>15</sup> Bunni, Azgad, Bibay,

<sup>16</sup> Adoniya, Bigway, Adin,

<sup>17</sup> Ater, Həzəkiya, Azzur,

<sup>18</sup> Hodiya, Ҳaxum, Bizay,

<sup>19</sup> Ҳarif, Anatot, Nebay,

<sup>20</sup> Magpiyax, Məxullam, Həzir,

<sup>21</sup> Məxəzabəl, Zadok, Yaddua,

<sup>22</sup> Pilatiya, Hənan, Anaya,

<sup>23</sup> Ҳoxiya, Hənaniya, Ҳaxxub,

<sup>24</sup> Ҳallohəx, Pilha, Xobək,

<sup>25</sup> Rəhüm, Ҳaxabnah, Maaseyah,

<sup>26</sup> Ahiyah, Hənan, Anan,

<sup>27</sup> Malluk, Ҳarim, Baanaħlar idi.

*Əhdining məzmuni: — Təwrat қanunişa  
əməl kılıx*

<sup>28</sup> Қalqan həlk: — Kahinlar, Lawiyalar, dərwaziwənlər, əqəzəlkəxlər, ibadəthanining hizmətkarlıri wə xuningdək əzlirini zeminlardiki taipilərdin ayrip qıkıp, Hudanıng Təwrat қanunişa կaytkanlarning hərbiri wə ularning ayalliri wə oqlu-kız pərzəntliri

қatarlıq hidayət tepip yorutulmuşanlarning həmmisi

**29** əz ķerindaxliri bolğan mətiwərlər bilən koxulup: «Əzimizni ķarоjix ķesimi bilən əhdigə baqlap, Hudanıng կuli Musa arkılıq jakarlıqan Təwrat կanunida mengip, Rəbbimiz Pərwərdigarning barlık əmirliri, həküm-bəlgilimilirini tutup əməl ķilimiz;

**30** կızlirimizni bu yurttiki yat əlliklərgə yatlıq ķilmaymiz həm oqlullirimiz oqlimu ularning կızlirini elip bərməyimiz; ■

**31** bu yurttiki yat əlliklər xabat künidə maltawar wə axılıklarını əkilip satmaqçı bolsa, xabat künləri yaki hərkəysi baxka mukəddəs künlərdimu ulardin kət'iy heqnemə setiwal-maymiz; hər yəttinqi yili yərni teriksiz ak ķaldurımız həm barlık ķərzlərni kəqürüm ķilimiz» — deyixti.■

### *Mukəddəs əygə təkdim berix tooqrisidiki bəlgilimilər*

**32** Biz yənə əzimizgə hərbir adəm hər yili Huday-imizning əyining hizmət hirajiti üçün üqtin bir xəkəl kümüx berixkə bəlgilimilərni bekittuk;

**33** bu pul «tizilidioqan təkdim nan»lar, daimiy axılık հədiyələr, daimiy kəydürmə kurbanlıqlar, xabat künü bilən yengi aylardiki kəydürmə kurbanlıqlar, կərəli bekitilgən həytarda կilinidioqan kəydürmə kurbanlıqlar üçün, hərhil mukəddəs buyumlar üçün, Israiloqa

---

■ **10:30** Mis. 34:16; Kan. 7:3   ■ **10:31** Mis. 20:10; 23:10; 34:21;  
Law. 23:2; 25:2; Kan. 5:1-15

kafarət kəltüridioğan gunah kurbanlıqları üçün, xuningdək Hudayimizning əyidiki barlık hizmətlərning hirajiti üçün ixlitilsun dəp bəlgiləndi. ■

**34** Biz yənə ata jəmətlirimiz boyiqə kahinlar, Lawıylar wə həlk arısida qək taxlap, hər yili bəlgiləngən kərəldə Hudayimizning əyigə Təwrat ənənəsindən pütülgini dək Pərvərdigar Hudayimizning kurbangahında əlax üçün otun yətküzüp berix nəwətlirini bekittük;

**35** yənə hər yili etizimizdiki tunji pixkan əhosunu, həmmə mewilik dərəhlərning tunji pixkan mewilirini Pərvərdigarning əyigə yətküzüp berixni, ■

**36** xundakla Təwrat ənənəsindən pütülgini dək, tunji oqlımızni wə kala, əyiqə padiliridin tunji qarpiyimizni Hudanıñ əyigə apirip, u əydə wəzipə etəwatlıq kahinlar ola əpkelixni, ■

**37** hərbir yengi hemirning dəsləp pixkan nanlıridin birni, xundakla barlık «kötürmə hədiyə»lirimizni təkdim əlixni, hər hil dərəhlərdin dəsləpki pixkan mewilərni, yengi xarab, yengi zəytun meyini Hudayimizning əyining həzinə-ambarlıri ola apirip berixni, yəni kahinlar ola yətküzüp berixni, xuningdək etizlirimizdin qıkkən əhosulning ondin biri bolğan əxrini Lawıylar ola berixni bekittük; Lawıylar bizning terikqılıkka tayinidi oğan xəhərlirimizdin qıkkən əhosulning ondin biri

boloqan əxrini tapxuruwalsun dəp bekittük; □ ■

**38** xuningdək, Lawiylar qikqan həsulning ondin birini tapxuruwalıqan qaoqda Hərrunning əwladlıridin kahin boloqan birsi ular bilən billə bolsun, Lawiylar əxu ondin bir ülüxning yənə ondin bir ülüxini ayrip Hudanıng əyigə, uning həzinə-ambarlıriqlə saklaxka tapxursun dəp bəlgiliduk. ■

**39** Israillar bilən Lawiylar axlıktın, yengi xarabtin, yengi zəytun meyidin «kötürmə hədiyə» kılıp mukəddəs jaydiki əswab-üşkünilər saklinidioqan həzinə-ambarlarqa, yəni wəzipə etəydiqan kahin, dərwaziwən wə əzəzəlkəxlər turidiqan jayqla tapxuruxi kerək. Biz Hudayminizning əyining hajətliridin hərgiz əzimizni tartmaymız! □

## 11

### *Mənsəpdarlar bilən pukralarning jaylixixi*

**1** U qaoqda həlk iqidiki əmirlər Yerusalemda turattı; կaloqan pukralalar qək taxlinix bilən ondin biri mukəddəs xəhər Yerusalemda

---

□ **10:37 «hərbir yengi hemirning dəsləp pixqan nanlıridin birni»** — buning baxqa birhil tərjimisi: — «silər dəsləpki həsuldin qikqan undin,... (təqdim kılıxni bekittük)». Bırak «Əz.» 44:30diki mənisidin қarioqanda tərjimimiz toqra boluxi mümkün. ■ **10:37** Law. 23:17; Qel. 15:19; 18:12, 24, 25; Kən. 18:4 ■ **10:38** Qel. 18:26 □ **10:39 «Israillar bilən Lawiylar axlıktın, yengi xarabtin,...»** — ibraniy tilida muxu jümlining bexida «qünki» bardur.

olturaklixip, қалојан ondin tokkuzi baxka xəhərlerdə olturaklaxti.

<sup>2</sup> Əz ihtiyari bilən Yerusalemda olturaklixixka ot-turiqa qıkkənlərəqə bolsa, jamaət ularəqə bəht-bərikət tilidi.

<sup>3-4</sup> Yəhədiyə elkisidin, Yerusaleməqə makanlixip қалoјan bəg-əmirlər təwəndikidək (Israillar, kahinlar, Lawiylar, ibadəthana hizmətkarliri wə Sulaymanning hizmətkarlirining əwladliri Yəhədiyə xəhərliridə, hərbiri əz təwəlikidə makanlaxşan bolsimu, Yəhəudalardin wə Binyaminlardın bəziliri Yerusalemda makanlaxti): — Bularning iqidə, Yəhəudalardin: — Pərəzning əwladidin bolqan Uzziyaning oqlı Ataya; Uzziya Zəkəriyaning oqlı, Zəkəriya Amariyaning oqlı, Amariya Xəfatiyaning oqlı, Xəfatiya Maħalalelning oqlı idi.

<sup>5</sup> Yənə Barukning oqlı Maaseyah; Baruk Kol-Hozəhning oqlı, Kol-Hozəh Hazayaning oqlı, Hazaya Adayanıng oqlı, Adaya Yoaribning oqlı, Yoarib Zəkəriyaning oqlı, Zəkəriya Xilonining oqlı. □

<sup>6</sup> Yerusaleməqə makanlaxşan barlıq Pərəz jəmətidikilər jəmiy tət yüz atmix səkkiz kixi bolup, həmmisi əzimətlər idi.

<sup>7</sup> Binyaminning əwladliridin: — Məxullamning oqlı Sallu; Məxullam Yoədninq oqlı, Yoəd Pidayanıng oqlı, Pidaya Kolayanıng oqlı, Kolaya Maaseyahning oqlı, Maaseyah İtiyəlninq oqlı, İtiyəl Yəxayanıng oqlı.

---

□ **11:5 «Zəkəriya Xilonining oqlı»** — bəzi tərjimilərdə «Zəkəriya Xeləhning əwladliridin idi» dəp tərjimə kılınidu (Yar.» 46:12, «Qəl.» 26:20ni körüng).

**8** Uningoqa əgəxkənlər, Gabbay wə Sallay idi; xularoqa munasiwətlik jəmiy tokkuz yüz yigirmə səkkiz kixi idi. □

**9** Zikrining oqlı Yoel ularni baxkuri dioqan əməldar idi; Sinuahning oqlı Yəhuda xəhərning muawin hakimi idi. □

**10** Kəhinlardin: — Yoaribning oqlı Yədaya bilən Yakın,

**11** xundakla Hudanıng əyining bax oqojidarı Seraya; Seraya Hılkiyanıng oqlı, Hılkiya Məxullamning oqlı, Məxullam Zadokning oqlı, Zadok Merayotning oqlı, Merayot Ahitubning oqlı idi;

**12** yənə uning kərindaxliridin ibadəthanidiki hizməttə bolqanlardın jəmiy səkkiz yüz yigirmə ikki kixi bar idi; yənə Yərohamning oqlı Adaya bar idi; Yəroham Pelaliyanıng oqlı, Pelaliya Amzining oqlı, Amzi Zəkəriyanıng oqlı, Zəkəriya Paxhurnıng oqlı, Paxhur Malkiyanıng oqlı idi;

**13** uning kərindaxlirinən həmmisi jəmət baxlıkı bolup, jəmiy ikki yüz kırık ikki kixi idi; yənə Azarəlning oqlı Amaxsay bar idi; Azarəl Ahzayning oqlı, Ahzay Məxillimotning oqlı, Məxillimot Immərning oqlı idi;

**14** yənə ularning kərindaxliridin, palwan-əzimətlərdin, jəmiy bir yüz yigirmə səkkiz kixi bar idi; Gedolimning oqlı Zabdiyəl ularni baxkuri dioqan əməldar idi.

**15** Lawiyardin: — Həxxubning oqlı Xemaya

□ **11:8 «xularoqa munasiwətlik jəmiy tokkuz yüz yigirmə səkkiz kixi idi»** — baxqa birnəqqə hil tərjimiliri uqrixı mumkin.

□ **11:9 «Sinuah»** — yaki «Həsinoah».

bar idi; Haxxub Azrikamning oqlı, Azrikam Haxabiyanıng oqlı, Haxabiya Bunnining oqlı idi;

**16** yənə Lawiylarning kəbilə baxlıkları bolğan Xabbitay bilən Yozabad bolup, Hudanıng əyining texidiki ixlarqa məs'ul idi.

**17** Yənə Mikanıng oqlı Mattaniya dua wakıtlırıda təxəkkür-rəhmətlər eytixqə yetəkqılık ķilətti; Mika Zabdining oqlı, Zabdi Asafning oqlı idi; Bakbukiya ķerindaxlrı iqidə muawinlik wəzipisini etəytti; yənə Xammuanıng oqlı Abda bar idi; Xammua Galalning oqlı, Galal Yədutunning oqlı idi.

**18** Mükəddəs xəhərdə turuwatqan Lawiylarning həmmisi ikki yüz səksən tət kixi idi.

**19** Dərwaziwənlərdin: — dərwazılarda kəzəttə turidiqən Akkub bilən Talmon wə ularning ķerindaxlrı bar idi; ular jəmiy bir yüz yətmix ikki kixi idi.

**20** Қaloqan Israillar, kahinlar, Lawiylar Yəhədiyə xəhərliridə, hərbiri eż mirasida makanlaştı.

**21** Ibadəthanıning hizmətkarlıri bolsa Ofəl dəngigə makanlaştı; ibadəthanıning hizmətkarlarını Ziha bilən Gixpa baxkurdı. □

**22** Yerusalemda Lawiylarnıı baxkuroquqi Banining oqlı Uzzi idi; Bani Haxabiyanıng oqlı, Haxabiya Mattaniyanıng oqlı, Mattaniya Mikanıng oqlı idi — demək, Uzza Asafning əwladlıridin, yəni Hudanıng əyidiki hizmətkə məs'ul bolğan əqəzəlkəxlərdin idi.

**23** Qünki padixah ular toorrluk yarlıq qüxürgən

□ **11:21 «Ofəl»** — («dəng» degən mənidə) Yerusalemdikı egiz rayon idi.

bolup, qəzəlkəxlərning hər künlük ozuk-tülükini, xundakla ətəydiqan wəzipisini bekitkənidi. □

**24** Yəhūdaning oqlı Zərahning əwladliridin Məxəzabəlning oqlı Pitahiya pukralarning barlıq ixlirida padixahning məslihətqisi idi. □

**25** Yeza-kixlarklar wə ularoqa təwə ətrapidiki jaylarda Yəhūdalardin bəziliri turatti; Kiriat-Arba wə uning təwəsidiki yeza-kəntlərdə, Dibon wə uning təwəsidiki yeza-kəntlərdə, Yəkabziyəl wə uning təwəsidiki yeza-kəntlərdə,

**26** xundakla Yəxua, Moladah, Bəyt-Pələt,

**27** Əzər-Xual, Bəər-Xeba wə uning təwəsidiki yeza-kəntlərdə,

**28** Ziklag, Mikona wə uning təwəsidiki yeza-kəntlərdə,

**29** Ən-Rimmon, Zorah, Yarmut, □

**30** Zanoah, Adullam wə bu ikki yərgə təwə kixlaklarda, Lakix wə uningoqa təwə yərlərdə, Azikah wə uningoqa təwə yeza-kəntlərdə makanlavxtı; ular makanlavşan yərlər Bəər-Xebadin taki Hinnom jiloqisiqə kədər sozului.

**31** Binyaminlar bolsa Geba, Mikmax, Ayja, Bəyt-Əl wə uning təwəsidiki yeza-kəntlərdə, □

**32** bəziliri Anatot, Nob, Ananiya,

**33** Həzor, Ramah, Gittaim,

---

□ **11:23 «hər künlük ozuk-tülükini, xundakla...»** — buning baxşa birhil tərjimisi «hər künlük məs'uliyiti, yəni...». □ **11:24 «padixahning məslihətqisi»** — ibraniy tilida «padixahning yenida turoquqi» degən səzlər bilən ipadilinidu. «Padixah» muxu yərdə Pars padixahını kərsitidü, əlwəttə. □ **11:29 «Zorah»** — yəki «Zoreah». □ **11:31 «Ayja»** — «Ayja»ning yənə bir ismi «Ayı».

34 Hədidi, Zəboim, Niballat,  
 35 Lod, Ono, xundakla Hünərwənlər jiloqisida  
 makanlaxkanıdi.  
 36 Əslidə Yəhudiyyəgə təyinləngən Lawiylar  
 kisimliridin bəziliri Binyamin kəbilisinin zem-  
 inişa makanlaxtı.

## 12

### *Birinqi «kaytix»ta kaytip kəlgən kahinlar wə Lawiylar*

<sup>1</sup> Xealiyəlning oqlı Zərubbabəl wə Yəxua bilən  
 birlikdə sürgünlüktn qıkkən kahin wə Lawiylar  
 təwəndikilər: — *kahinlar* Seraya, Yərəmiya,  
 Əzra, □

<sup>2</sup> Amariya, Malluk, Hattux,  
<sup>3</sup> Xekaniya, Rəhum, Mərəmot,

<sup>4</sup> Iddo, Ginnitoy, Abiya, □

<sup>5</sup> Miyamin, Maadiya, Bilgah,

<sup>6</sup> Xemaya, Yoarib, Yədaya,

<sup>7</sup> Sallo, Amok, Hılkiya wə Yədaya. Bular bolsa  
 Yəxuaning künliridə kahin bolqanlar wə ularning  
 kərindaxlirining jəmət baxlıkları idi.

<sup>8</sup> Lawiylardin bolsa Yəxua, Binnuiy, Kadmiyəl,  
 Xərəbiya, Yəhuda, Mattaniyalar; Mattaniya wə  
 uning kərindaxliri təxəkkür-rəhmətlər eytixə  
 məs'ul boldı.

---

□ **12:1 «...kahinlar Seraya, Yərəmiya, Əzra,...»** — bu Əzra  
 «Əzra» degən kitabtiki «Əzra» əməs. «Təwratxunas Əzra» bolsa,  
 Zərubbabəldin 90 yıldın keyin Yerusaleməqə kəlgən. □ **12:4**  
**«Ginnitoy»** — yaki «Ginniton».

**9** Ularning ķerindaxliri Bakbukiya bilən Unni nəwiti boyiqə ular bilən udulmu'udul hizməttə turatti.

**10** Yəxuadin Yoyakim tərəldi, Yoyakimdin Əliyaxib tərəldi, Əliyaxibtin Yoyada tərəldi,

□

**11** Yoyadadin Yonatan tərəldi, Yonatandin Yad-dua tərəldi.

**12** Yoyakimning künliridə kahinlardın jəmət baxlıqi bolqanlar munular: — Seraya jəmətigə Meraya; Yərəmiya jəmətigə Hənaniya;

**13** Əzra jəmətigə Məxullam; Amariya jəmətigə Yəhənanan;

**14** Meliku jəmətigə Yonatan; Xəbaniya jəmətigə Yüsüp; □

**15** Hərim jəmətigə Adna; Merayot jəmətigə Həlkay;

**16** Iddo jəmətigə Zəkəriya; Ginniton jəmətigə Məxullam;

**17** Abiya jəmətigə Zikri; Minyamin bilən Moadiyalarning jəmətigə Piltay;

**18** Bilgah jəmətigə Xammua; Xemaya jəmətigə Yəhonatan;

**19** Yoarib jəmətigə Mattinay; Yədaya jəmətigə Uzzi;

**20** Sallay jəmətigə Kallay; Amok jəmətigə Ebər; □

**21** Hılkıya jəmətigə Həsabiya; Yədaya jəmətigə Nətanəl.

**22** Əliyaxib, Yoyada, Yoħanan wə Yadduaning künliridə Lawiyarlarning jəmət baxlıkları tiz-

---

□ **12:10 «Yoyada»** — yaki «Yəhoyada». □ **12:14 «Meliku»** — yaki «Malluk». **«Xəbaniya»** — bəzi ķədimiy kəqürmilərdə «Xekaniya» deyildi. □ **12:20 «Sallay»** — yaki «Sallu».

imlanoqan wə ohxaxla, Pars padixahı Dar-ius təhttiki qaoqlarolıqə kahinlarmu tizimlinip kəlgən.

**23** Jəmət baxlıki bolqan Lawiyalar taki Əliyaxibning nəwrisi Yohananning waktiqi qə təzkirinamidə tizimlinip kəlgən. □ ■

**24** Lawiyalarning jəmət baxlıki bolqan Həsabiya, Xərəbiya, Kadmiyəlning oqlı Yəxualar kərindaxliri bilən udulmu'udul turup, Hudanıng adimi Dawutning əmri boyiqə nəwətlixip mədhixə-munajat, təxəkkür-rəhmətlər eytip turattı.

**25** Mattaniya, Bakbukiya, Obadiya, Məxullam, Talmon bilən Akkublar dərwaziwənlər bolup, sepil қowuklirining ambarlirioqa қaraytti.

**26** Bu kixilər Yozadakning nəwrisi, Yəxuaning oqlı Yoyakimning künliridə, xuningdək waliy Nəhəmiya bilən təwratxunas kahin Əzranıng künliridə wəzipigə təyinləngən. □

### *Yengi sepilning Hudaşa atap tapxuruluxi*

---

□ **12:23 «Əliyaxibning nəwrisi»** — ibraniy tilida «Əliyaxibning oqlı». «**təzkirinamə**» — bu kitab Təwrattiki «Tarih-təzkirə» degən kisim əməs; «Tarih-təzkirə»də undak tizimlik yok. ■ **12:23** 1Tar. 9:10-34 □ **12:26 «bu kixilər ... waliy Nəhəmiya bilən təwratxunas kahin Əzranıng künliridə wəzipigə təyinləngən»** — Lawiyalar wə kahinlarning nəsəbnamiliri nemixka xunqə muhim? Əzining kelip qıqxı ispatlanmioğanlar kahinlik hizməttə yaki ibadəthanidiki Lawiyalarqa ait hizməttə boluxka tuyəssər bolalmayıtti. Büyüngə kədər Yəhudiylar arısida kimlər Lawiyardın, kimlər kahinlar jəmətidin ikənlikli hatirilinip kəlməktə.

**27** Yerusalem sepilini *Hudaοja* atap tapxurux murasimi ətküzüldidinqan qaoqda, jamaət Lawiylarni turoqan hərkəysi jaylardin izdəp tepip, ularni təxəkkür-rəhmətlər eytix, oqəzəl okux, qang, təmbur wə qiltarlarni qelixkə, huxal-huramlıq bilən atap tapxurulux murasimi ətküzüvkə Yerusalemoqa elip kəldi.

**28** Oqəzəlkəxlər Yerusalemning ətrapidiki tüzləngliktin, Nitofatlıqlarning yeza-kəntliridin,

**29** Bəyt-Gilgaldin, Geba bilən Azmawət etizlikliridin yioqiloqanidi; qunki oqəzəlkəxlər Yerusalemning tət ətrapıqə əzlirigə məhəlləkixlaklar ķuruwaloqanidi.

**30** Kahinlar bilən Lawiylar əzlirini paklidi, andin həlkni wə sepil dərwazilirini həm sepilning əzinimu paklidi.

**31** Mən Nəhəmiya Yəhūdaning əmirlirini baxlap sepilöq qikip, təxəkkür-həmdusana okuydioqan ikki qong ətrət adəmni uyuxturdum, bir ətrət sepilning ong təripidə «Tezək қowukı»qə karap mangdi,

**32** ularning arkisidin Hoxaya bilən Yəhūdaning əmirlirining yerimi mangdi;

**33** yənə Azariya, Əzra, Məxullam,

**34** Yəhūda, Binyamin, Xemaya, Yərəmiyamu mangdi;

**35** xuningdək kahinlarning oqulliridin bəziliri կolliriqə kanay alqan halda mangdi: — Ulardin Yonatanning oqlı Zəkəriya bar idi (Yonatan Xemayaning oqlı, Xemaya Mattaniyaning oqlı, Mattaniya Mikayayanıq oqlı, Mikaya Zakkurnıq oqlı, Zakkur Asafning oqlı idi).

**36** Uning ķerindaxliridin Xemaya, Azarəl, Milalay, Jilalay, Maayı, Nətanəl, Yəħuda, Hənaniyalar bar idi; ular қollirioqa Hudanıng adimi Dawutning sazlırini elixkanidi; təwratxunas Əzra ularning bexida mangoqanidi.  
**37** Ular «Bulak қowukı»qa kelip «Dawutning xəhiri»ning pələməpiyigə qikip, «Dawutning ordisi»din ətüp, künqikix tərəptiki «Su қowukı»qa kəldi.

**38** Təxəkkür-həmdusana okuydiqan ikkinqi ətrət sol tərəp bilən mangdi, mən wə jamaətning yerimi ularning arkidin mengip, sepil üstidə «Humdanlar munari»din ətüp, udul «Kəng sepil»qıqə mengip, □

**39** «Əfraim қowukı», «Kona қowukı», «Belik қowukı» üstidin ətüp, «Hənaniyəl munari» wə «Yüzning munari»din ətüp, udul «Koy қowukı»qa kelip, andin «Karawullar қowukı»da tohtiduk. □

**40** Andin təxəkkür-həmdusana okuydiqan ikki ətrət adəm Hudanıng eyidə əz orunlırıda turdi; mən bilən əməldarlarning yerimimu xu yerdə turdu;

**41** kahinlardin Eliakim, Maaseyah, Minyamin, Migaya, Əlyoyinay, Zəkəriya bilən Hənaniyalar karnaylirini elip turuxti;

**42** yənə Maaseyah, Xemaya, Əliazar, Uzzi, Yəħoħanan, Malkiya, Elam bilən Ezərmu turuxti; qəzəlkəxlər Yizrakıyanıng yetəkqılık idə jaranglıq qəzəl okuxtı.

---

□ **12:38 «sol tərəp»** — ibraniy tilida «tətür tərəp». □ **12:39 «Yüzning munari»** — yaki «Meahning munari». **«Karawullar қowukı»** — yaki «Zindan dərwazisi».

43 Xu küni jamaət naħayiti qong kələmlik kurbanlıqlarnı sundı həm bək huxal bolup ketixti, qünki Huda ularnı zor xadlıq bilən xadlanduroqanıdi; ayallar bilən balılarımı xundak xadlandı; Yerusalemdiki bu huxallık sadalırı yirak-yiraklaroqa anglandı.

*Lawiylar bilən kahinlar oqa kerəklik nərsilərning hazırlınixi*

44 U qaođda bir kisim kixilər kətürmə kurbanlıqlar, dəsləpki pixkan həsullar wə əxrilərni saklaydiqan həzinə-ambarlar oqa məs'ul boluxka təyinləndi; hərkəysi xəhərlərdiki etizliklardin, Təwrat ənanıda kahinlar oqa wə Lawiylar oqa berixkə bəlgiləngən ülüxlər xu yerdə saklinatti. Qünki Yəhuda həlkı əz hizmitidə turuwatkan kahinlar bilən Lawiylardin huxal idi.

45 *Kahinlar bilən Lawiylar*, oqəzəlkəxlər bilən dərwaziwənlərəmu, əz Hudasingin tapilioqan wəzipisini wə xuningdək pak lax wəzipisining həmmisini Dawutning wə uning oqlı Sulaymanning əmri boyiqə etəytti. ■

46 Qünki ədimdə, Dawutning wə Asafning künlidiridə, oqəzəlkəxlərgə yetəkqılık kılıxka həm Hudaqa təxəkkür-həmdusana küylirini okuxka yetəkqilər bolqanıdi.

47 Zərubbabəlning künlidiridə wə Nəhəmiyaning künlidiridə oqəzəlkəxlərning wə dərwaziwənlərning ülüxlərini, hər künlik təminatını pütkül Israil həlkı berətti; ular

yənə Lawiylar üçün mukəddəs hesablanıqan nərsilərni üləxtürüp berətti; Lawiylarmu mukəddəs hisablanıqan nərsilərdin Həruning əwladlırioqa berip turatti.

## 13

### *Ammoniylar bilən Moabiylarning mukəddəs əygə kirixigə ruhsat kılınmaslığı*

<sup>1</sup> Xu kündə Musaning kitabı jamaət aldida okup berildi, kitabta: Ammoniylar bilən Moabiylar mənggü Hudaning jamaitigə kirmisun, ■

<sup>2</sup> Qünki ular Israillarnı ozukluk wə su əkilip karxi almayı, əksiqə ularnı қaroqaxka Balaamni yallıwalıqan; əlbuki, Hudayimiz u қaroqaxlarnı bəht-bərikətkə aylanduriwətkən, dəp yeziloqan səzlər qıktı. □ ■

<sup>3</sup> Xundak boldiki, jamaət bu қanun səzlirini anglap barlıq xaloqut kixilərni iləqap qıkıriwətti.

### *Tobianing əy saymanlirining qıkırip taxlinixi*

<sup>4</sup> Bu ixtin awwal, Hudayimizning əyining həzinisini baxkurusuxka məs'ul kahin Əliyaxib Tobianing tuəlkini bolup, □

- 
- **13:1** Қан. 23:2, 4, 5 □ **13:2 «Hudayimiz u қaroqaxlarnı bəht-bərikətkə aylanduriwətkən»** — «Қан.» 23:5ni kerüng. «Rut»diki «köxumqə səz»imizdə xu ix toqrluluk tohilimiz.
  - **13:2** Qəl. 22:5; Yə. 24:9 □ **13:4 «kahin Əliyaxib Tobianing tuəlkini bolup...»** — yaki «kahin Əliyaxib Tobiya bilən қoyuk munasiwəttə bolup...».

**5** uningoşa kəngri bir əyni təyyarlap bərgənidi. Xu əydə ilgiri axlıq hədiyələr, məstiki, қaqa-ķuqa, xuningdək Lawıylar, qəzəlkəxlər wə dərwaziwənlərgə berixkə buyruloğan axlıq əxrilər, yengi xarab wə yengi zəytun meyi, xundakla kahinlaroşa ataloğan «kətürmə kurbanlık»lar saklinatti.

**6** Bu waktılarda mən Yerusalemdə əməs idim; qünki Babil padixağı Artahxaxtanıng ottuz ikkinqi yili mən padixağıning yenioşa կaytip kətkənidim; bir məzgildin keyin mən yənə padixağıtin ruhsət elip

**7** Yerusalemoşa կaytip barsam, Əliyaxibning Hudanıng əyidiki höylilarda Tobiyaşa əy hazırlap bərgənlikidək rəzil ixni uktum.

**8** Bu ix meni կattik azablidi, mən Tobiyanıng əyidiki barlıq əy jaħazlirini կoymay talaqə taxlatkuziwəttim.

**9** Mən yənə əmr կilip, u əylərni paklatkuzup, andin Hudanıng əyidiki қaqa-ķuqa, axlıq hədiyələr bilən məstikni u yərgə əkirgüzüp կoydum.

### *Lawıylarоşa hədiyə կilinidioğan əxrilərning yengiwaxtin bekitilixi*

**10** Mən yənə həklərning Lawıylarning elixka tegixlik ülüxlirini bərmigənlikini, hətta wəzipigə կoyuloğan Lawıylar bilən qəzəlkəxlərning hərbirining əz yər-etizlikioşa կeqip kətkənlikini baykım;

**11** xunga mən əməldarlar bilən sokuxup, ularnı əyibləp: — Nemixka Hudanıng əyi xundak

taxliwetildi?! — dəp, *Lawiylarni* yioqip ularni ilgiriki ornioqa yengiwaxtin turoquzdam. □

**12** Andin barlıq Yəhədiyə həlkı axlıq əxrisini, yengi xarab wə yengi zəytun meyini həzinə-ambarliriqa elip kelip tapxurdi.

**13** Mən həzinə-ambarlarqa məs'ul boluxka həziniqi-ambarqılarnı təyinlidim; ular kahin Xələmiya, təwratxunas Zadok bilən Lawiylardin bolоğan Pidaya idi; ularning kol astida Mattaniyaning nəwrisi, Zakkurning oqlı Hənan bar idi; qünki bularning həmmisi sadık, ixənqlik dəp hesablinatti; ularning wəzipisi ərindaxliriqa tegixlik ülüxlərni üləxtürüp berix idi.

**14** — «Ah Hudayim, muxu ix yüzisidin meni yad əyligəysən, Hudayimning əyi wə uningoqa ait hizmətlər üçün kərsətkən mehrimni əqürüwətmigəysən!»□

### *Həlkə xabat künini hərmətləxni jekiləx*

**15** Xu künlərdimu mən Yəhədiyədə bəzilərning xabat künlidə xarab kelqəklirini qəyləwatkinini, ənqilərni baqlap, bularni wə xuningdək xarab, üzüm, ənjür wə hərhil yüklərni exəklərgə artip, toxup yüksənlərini kərdüm; ular bularni Yerusaleməqa xabat künidə elip kirdi; ularning muxu ax-tülüklərni setip yüksən künü mən ularni guvahlıq berip agahlandurup koydum.

□ **13:11 «Lawiylarni yioqip»** — ibraniy tilida «ularni yioqip».

□ **13:14 «uningoqa ait hizmətlər»** — yaki «uning (yəni, ibadəthanining) hizmətqılıri».

**16** Yənə Yəhudiyyədə turuwatkan bəzi Turluklar belik wə hərhil mal-tawarlarnı toxup kelip xabat künı Yəhudiyyəliklərgə satidikən, yənə kelip bularnı Yerusalemdə satidikən! □

**17** Xu səwəbtin mən Yəhudiyyə əmirliri bilən sokuxup, ularnı əyibləp: — Silərning xabat künini buloqap, rəzil ix қiloqininglar nemisi? ■

**18** Ilgiri ata-bowanglar ohxax ixni қiloqan əməsmu, xuning bilən Hudayimiz bizning beximizoqa wə bu xəhərgə hazırlıki bu balayı'apətni yaqduroqan əməsmu? Əmdi silər xabat künini buloqap, Israilning bexiqə Hudanıng əqəzipini tehimu yaqduridiqan boldunglar, dedim.

**19** Xunga, xundak boldiki, xabat künidin ilgiri, gugum sayısı Yerusalem қowuklıriqə qüxkən waktida, mən xəhər қowuklırını etixni buyrudum wə xuningdək xabat künı etüp kətküqə қowuklarnı aqmaslıq toqrisida buyruk qüxürdüm. Mən yənə həqkandaq yüksning toxulup қowuklardin kirgüzülməsliki üqün hizmətkarlırimning bəzilirini xəhər қowuklıriqə kəzətqi kılıp turquzup koydum. □

**20** Xundaq bolsimu sodigərlər wə hərhil maltawar satidioqanlar bir-ikki կetim Yerusalemining sırtida tünidi.

**21** Mən ularnı agahlandurup: — Silər nemixka sepilning aldida tünəysilər? Yənə xundak

---

□ **13:16 «Yəhudiyyədə turuwatkan..»** — yaki «Yerusalemdə turuwatkan..». Ibraniy tilida «xu yerdə turuwatkan..». ■ **13:17** Mis. 20:8; Law. 19:30 □ **13:19 «xabat künidin ilgiri»** — okurmənlərning esidə barkı, ottura xərkətə yengi kün kəqtə, kün petixi bilən baxlinidu (məsilən, «Yar.» 1:5ni kərüng).

ķılıdiqan bolsanglar, mən üstünglarqa ķol salimən, dewidim, ular xuningdin baxlap xabat künidə kəlmidi. □

**22** Andin xabat künining muğəddəslikini saklax üçün, mən Lawiyalarqa: — Ozünglarnı paklanglar; andin kelip sepil dərwazilirini bekinqlar, dedim.

— «I Hudayim, muxu ix yüzisidinmu meni yad əyligəysən, Ozüngning zor əzgərməs muhəbbiting bilən meni ayıqaysən!»

### *Yat əlliklər bilən nikahlinixning mən'i kilinixi*

**23** Xu künlərdə mən yənə Axdod, Ammon wə Moab kızlirini hotunlukka aloqan bəzi Yəhudalarını baykıdim.

**24** Ularning pərzəntlirining yerimi Axdodqə sezləydiykən (wə yaki yukiriki əllərning birin- ing tilida sezləydiqan) wə Yəhudiy tilida xəzliyəlməydiykən.

**25** Mən ularni *sokuxup* əyiblidim, ularni ķarqıdim, bir nəqqisini urup qaq-sakallırını yuldum, Hudanıng nami bilən kəsəm ieqküzüp: — Silərning kızliringlarnı ularning ooqullirişa bərməysilər, ooqulliringlarqımı, Ozünglərə qımı ulardin kız almaysilər!

**26** Israel padixahı Sulayman muxundak ixlarda gunah sadır ķiloqan əməsmu? Nuroğun əllər arisida uningoşa ohxax həqkandak padixah yok idi; u əz Hudasi təripidin səyülgən, Huda

□ **13:21 «mən üstünglarqa ķol salimən»** — ibraniy tilida «üstünglarqa bir ķol əwətimən» — Bu ibraniy tilida (yenik bir ipadə boləqəkə) yumurluk gəp idi.

uni pütkül Israil üstigə padixah kılıp tikligən bolsimu, lekin hətta unimu yat əllik ayallar azdurup gunahka patkuzoqan. ■

**27** Əmdi silərning gepinglarqa kirip bundak qong rəzillik kılıp, yat əllik kızlarnı elip Hudayimizə wapasızlıq kılımımız? — dedim.

**28** Bax kahin Əliyaxibning nəvrisi, Yoyadanning oğulliridin biri Əoronluk Sanballatning kuy'oqli idi; mən uni yenimdin қoşlıwəttim.

**29** — «I Hudayim, Sən ularni yadingda tutkaysən, qunki ular kahinlikkə daq təgkögüqilər, kahinlik həm Lawiyalarqa təwə əhdinimə bulqıiquqılardur!».

**30** Xuning bilən mən ularni yat əlliklərning bulqaxliridin neri kılıp paklandurdum wə kahinlar bilən Lawiyarning wəzipilirinimə *yengiwaxtin* bəlgiləp, hərkimni əzininə ixiqə igə kildim.

**31** Mən yənə əz waktida otun-yaşaq elip kelinixi wə dəsləpki һosulni yətküzüp turuxkımım adəm orunlaxturdu.

«Ah Hudayim, meni yadingda tutup, manga xapaət kərsətkəysən!».

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5